



XALQ QƏZETİ

№ 77 (29049) 11 aprel 2019-cu il, cümə axşamı

Qəzet 1919-cu ildən nəşr edilir
www.xalqqazeti.com

TƏSİSÇİ: AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN İŞLƏR İDARƏSİ VƏ QƏZETİN REDAKSIYA HEYƏTİ



Siyasi liderliyin zəfər estafeti

Mən öz fəaliyyətimdə xalqa güvənirəm, xalqdan güc alıram və sizin dəstəyiniz məni daha da əzmkar edir, məni daha da güclü edir. Mənim üçün ən başlıcası Azərbaycan xalqının xoşbəxtliyidir, Azərbaycan dövlətinin maraqlarıdır.

Mən bu gün yüksək kürsüdən əziz Prezidentimiz cənab Heydər Əliyevə üzümü tutub deyirəm: Əziz Prezident, əsərin olan müasir Azərbaycanı gücləndirəcəyik, zənginləşdirəcəyik, hərtərəfli inkişaf etdirəcəyik, Sizin yolunuzla yeni qələbələrə doğru gedəcəyik.

Prezident İlham ƏLİYEVİN
birinci andiçmə mərasimindəki çıxışından

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində Azərbaycan xalqı yenidən öz taleyini görkəmli siyasi lider, böyük dövlət xadimi cənab İlham Əliyevə etibar etdi. Aprelin 11-i müstəqil Azərbaycan dövlətinin siyasi tarixinə hərtərəfli islahatlar yolu ilə yeniləşmə və tərəqqinin növbəti yüksək mərhələsinin başlanğıcı kimi yazıldı. Son bir il Azərbaycanın ictimai-siyasi və sosial-mədəni həyatı mühüm uğurlarla və bir sıra əlamətdar hadisələrlə də zəngin oldu. Ölkəmiz ötən bir ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi və beynəlxalq mövqelərini daha da möhkəmləndirdi, mühüm uğurlar qazandı. Müstəqil dövlətimiz həyatın bütün sahələrində yeni nailiyyətlərə imza atdı, qarşıya qoyulan hədəflərə doğru daha inamla irəlilədi.

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində, eləcə də Nazirlər Kabinetinin iclaslarında ötən ilin və bu ilin birinci rübünün sosial-iqtisadi inkişafına yekun vurarkən bütün bunlar barədə konkret fakt və rəqəmlərlə söz açıb. Nailiyyətlər möhtəşəm və sevincindir. Ölkəmiz ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla dönmədən irəliləyir, dövlət müstəqilliyimizin siyasi-mənəvi və sosial-iqtisadi əsasları möhkəmlənir.

Şübhəsiz, ötən il siyasi təqvimimizin ən unudulmaz hadisələri sırasında Azərbaycan Xalq Cümhuriyyətinin, silahlı qüvvələrin, ilk parlamentin yaradılmasının, Bakının antimonopol qüvvələrə azad edilməsinin 100 illik, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileylərinin ümumxalq bayramları kimi qeyd edilməsi ilə yanaşı, ölkəmizdə növbəti prezident seçkilərinin keçirilməsi də xüsusi tarixi önəm daşıdı. Həmin tələpəli siyasi kampaniyanın yekununda Azərbaycan seçicilərinin böyük əksəriyyəti səsvermədə iştirak edərək dövlət başçısı İlham Əliyevə yenidən etimad göstərdi. Bununla xalqımız ulu öndər Heydər Əliyevin formalaşdırdığı və ötən illərdə müstəqil ölkənin təkmilləşdirilmiş ali idarəetmə sükanını dördüncü dəfə özünün alternativsiz lideri İlham Əliyevə etibar etdi.

(ardı 3-cü səhifədə)



Sergio Osvaldo Perez Qunella etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi. Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi. Səfir Sergio Osvaldo Perez Qunella, ilk növbədə, Argentina Respublikasının Prezidenti Mauricio Makrinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Azərbaycan ilə Argentina arasında əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin yaxşı səviyyədə olduğunu qeyd etdi, müxtəlif səviyyəli qarşılıqlı səfərlərin

əlaqələrimizin genişlənməsi və iqtisadi əməkdaşlığın perspektivlərinin müzakirəsi baxımından əhəmiyyətini vurğuladı. Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişafında ölkələrimizin qarşılıqlı şəkildə səfirliklərinin fəaliyyət göstərməsinin rolunu vurğulayaraq Sergio Osvaldo Perez Qunellanın səfirlik fəaliyyəti dövründə onun Azərbaycanın müvafiq strukturlarının nümayəndələri ilə əməkdaşlığın genişlənməsi baxımından səmərəli görüşlər keçirəcəyinə əminliyini ifadə

Azərbaycanda xarici şirkətlərin fəaliyyəti üçün çox əlverişli şərait var

Prezident İlham Əliyev Argentinanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 10-da Argentina Respublikasının ölkəmizdə yeni təyin olunmuş fəvqəladə və səlahiyyətli səfiri Sergio Osvaldo Perez Qunellanın etimadnaməsini qəbul edib. Səfir Sergio Osvaldo Perez Qunella fəxri qarovul dəstəsinin qarşısından keçdi.

etdi. Prezident İlham Əliyev Azərbaycan xarici şirkətlərin fəaliyyəti üçün çox əlverişli şəraitin mövcudluğunu qeyd edərək Argentina şirkətlərinin də Azərbaycanda işləyəcəklərinə

ümidvar olduğunu bildirdi. Xoş sözlərə görə minnətdarlığını bildiren Sergio Osvaldo Perez Qunella səfir kimi fəaliyyətinin əsas məqsədinin ölkələrimiz arasında iqtisadi

əməkdaşlığın, o cümlədən qarşılıqlı ticarət və investisiyanın genişləndirilməsindən ibarət olduğunu bildirdi və bu istiqamətdə söyləmələri əsirgəməyəcəyini dedi. Görüşdə energetika, biznes,

kənd təsərrüfatı sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı. Dövlətimizin başçısı Argentina Respublikasının Prezidenti Mauricio Makrinin salamlarına görə

minnətdarlığını bildirdi, onun da salamlarını Argentina Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC



Ötən bir il bölgələrin simasında FOTOREPORTAJ

» 5



Hikmət Hacıyev: İşğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətlər problemi ilə bağlı tədbirlər davam etdiriləcək

» 7



İctimaiyyətin ədliyyə və məhkəmə fəaliyyəti barədə geniş məlumatlandırılması məqsədilə brifinq keçirilib

» 8



Rəcəb Tayyib Ərdoğan: Astana prosesinə daha beş ölkə qoşula bilər

» 12

Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2019-cu ildə Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri, görkəmli publisist və təncidçi, tanınmış hüquqşünas və şərqşünas alim Əhməd bəy Ağaoğlunun (Əhməd bəy Mirzə Həsən oğlu Ağayevin) anadan olması-nın 150 illiyi tamam olur.

Əhməd bəy Ağaoğlu öten əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-si-yasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. Ümumxalq mənafeyinin qorunması naminə çoxşaxəli, gərgin və məhsuldar fəaliyyəti ərzində o, parlaq bədi-

publisistik və dolğun elmi-nəzəri irs yaratmış, Azərbaycanın ədəbi-mədəni və sosial-fəlsəfi fikir xəzinəsinin yeni ideya və konsepsiyalarla daha da zənginləşməsində diqqətləyiq xidmətlər göstərmişdir. Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqçıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərləri Azərbaycan maarifçiliyinə mühüm töhfədir.

Azərbaycan Respublikası Konstitusi-yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan ictimai fikri tarixində dərin iz qoymuş mütfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubi-leyinin qeyd olunmasını təmin etmək

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 10 aprel 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 14 iyul tarixli 3099 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nda, 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi və “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamının ləğv edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konsti-tusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Aqrar tədarük və təchizat” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 dekabr tarixli 400 nömrəli Fərmanının icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezi-dentinin 2017-ci il 14 iyul tarixli 3099 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 7, maddə 1434) ilə təsdiq edil-miş “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə

Tədbirlər Planı”nın 11.6-cı bəndinin “İc-raçılar” sütununda “Ərzaq məhsullarının tədarükü və təchizatı” sözləri “Aqrar tədarük və təchizat” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Pre-zidentinin 2018-ci il 12 fevral tarixli 3660 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 2, maddə 263, № 11, maddə 2287) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın 8.5.1-ci yarımbəndinin “İcraçılar” sütunundan “Ərzaq məhsullarının tədarükü və

təchizatı” ASC,” sözləri çıxarılsın.

3. “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunve-ricilik Toplusu, 2016, № 4, maddə 702, № 9, maddələr 1495, 1552) ləğv edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 10 aprel 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətarlar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda və 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətarlar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konsti-tusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətarlar Məcəlləsində dəyişiklik edilməsi haqqın-da” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1357-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200, № 6, maddə 1105, № 9, maddə 1638, № 11, maddə 1984; 2018, № 2, maddə 199, № 3, maddələr 415, 419, 429, № 5, maddələr 915, 927, № 7 (I kitab), maddə 1481, № 8, maddə 1698, № 11, maddə 2242,

№ 12 (I kitab), maddə 2566; 2019, № 1, maddə 82; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 4 fevral tarixli 514 nömrəli və 12 mart tarixli 586 nömrəli fərmanları) ilə təsdiq edilmiş “İnzibati xətarlar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 6.0-cı bəndində “450.2, 460 (vergilərə münasibətdə)” sözləri “460” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 5, maddə 765, № 9, maddə 1650, № 10, maddə 1789, № 12 (I kitab), maddələr 2314, 2321; 2018, № 1, maddə 54, № 2, maddələr 200, 219, № 3, maddələr 416, 430, 448, № 5, maddələr 916, 919, № 6, maddə

1243, № 9, maddələr 1828, 1840, № 11, maddələr 2274, 2289, № 12 (I kitab), maddələr 2540, 2587, 2601; 2019, № 1, maddə 82; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 517 nömrəli və 19 mart tarixli 591 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətarlar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 35-ci hissəsində “402 və 450.1-ci maddələrində” sözləri “402-ci maddəsində” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 10 aprel 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konsti-tusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 4 aprel tarixli 1313 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplu-su, 2017, № 4, maddə 527; 2018, № 2, maddə 221, № 8, maddə 1678, № 12 (I kitab), maddə 2594) ilə təsdiq edilmiş “Sahibkarların tələb olunan gücü 150

kVt-a qədər (150 kVt da daxil olmaqla mövcud 0,4 kV-luq şəbəkədən) olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin, layihə sənədlərinin hazırlanması və verilməsi, habelə enerji təchizatı şəbəkəsinə qoşulması Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 1.4-cü bənddə “enerji təchizatı şəbəkəsinə” sözləri “ETŞ-ye” sözləri

ilə əvəz edilsin.

2. 1.11-ci bəndin ikinci cümləsində “24 (iyirmi dörd)” rəqəmləri və sözləri “20 (iyirmi)” rəqəmləri və sözü ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 10 aprel 2019-cu il

Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusi-yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Şəki şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublika-sı Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının

2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyu-luşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.7.7-ci yarımbəndində göstərilmiş məbləğin 25,0 (iyirmi beş) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılısın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə

maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 10 aprel 2019-cu il

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi-yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132; 2016, № 8, maddə 1384, № 10, maddə 1633; 2017, № 4, maddə 564, № 11,

Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 10, maddə 1132; 2016, № 8, maddə 1384, № 10, maddə 1633; 2017, № 4, maddə 564, № 11,

maddə 1997; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 fevral tarixli 548 nömrəli, 27 fevral tarixli 550 nömrəli və 7 mart tarixli 575 nömrəli fərmanları) 1.1-ci bəndinə “vergi yoxlamalarına” sözlərləndən sonra “, gömrük auditinə” sözləri əlavə edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 10 aprel 2019-cu il

“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusi-yasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr ta-rixli 1298-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hü-quqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609; 2001, № 10, maddə 640; 2003, № 8, maddə 435, № 10, maddə 552; 2004, № 6, maddə 435; 2005, № 2, maddə 64, № 5, maddə 403; 2006, № 7, maddə 590, № 12, maddə 1034; 2007, № 3, maddə 228, № 6, maddə 606, № 11, maddə 1110, № 12, maddə 1246; 2008, № 6, maddə 493; 2009, № 3, maddə 163, № 5, maddə 324; 2010, № 5, maddə 399, № 7, maddələr 610, 628; 2011, № 8, maddə 751; 2012, № 6, maddə 535; 2014, № 6, maddə 626; 2016, № 9, maddə 1464, № 12, maddə 2071; 2017, № 2, maddə 186; 2018, № 1, maddə 43, № 2, maddə 171, № 7 (I kitab), maddə 1448) 3.18-ci bəndi ləğv edilsin.

2. Azərbaycan Respublikasının

Maliyyə Bazarlarına Nəzarət Pala-tası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-1-ci maddəsində nəzərdə tutulan elektron sistem fəaliyyətə başlayana qədər dövlət qeydiyyatına alınan daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızları barədə üç iş günü müddətində Azərbaycan Res-publikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat versin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 10 aprel 2019-cu il

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”də, 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”ndə və 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Kons-titusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İpoteka haqqında” Azərbaycan Respublika-sının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli Qanununun icrası ilə əlaqədar **qərara alıram**:

1. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli 516 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 522; 2018, № 1, maddə 39, № 9, maddə 1838; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 fevral tarixli 519 nömrəli və 1 mart tarixli 569 nömrəli fərmanları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin

3.0.18-ci yarımbəndi aşağıdakı redak-siyada verilsin:

“3.0.18. daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının dövlət qeydiyyatını aparmaq və ipoteka kağızına mülkiyyət hüququ-nu rəsmiləşdirmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 17 iyun tarixli 553 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 6, maddə 709; 2017, № 3, maddə 371; 2018, № 1, maddə 49, № 2, maddə 204) ilə təsdiq edilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsviri”nin 2.3-cü bəndində “İpoteka kağızı verildikdə” sözləri “İpoteka saxlayanın hüquqları ipoteka kağızı ilə rəsmiləşdirildikdə” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli

940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 6, maddə 1036; 2017, № 4, maddə 526, № 7, maddələr 1340, 1370, № 8, maddə 1521, № 12 (I kitab), maddə 2328; 2018, № 5, maddə 900, № 9, maddə 1825; 2019, № 1, maddə 58) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 5.6-cı bəndində “İpoteka kağızının üzərində qanunla” sözləri “İpoteka kağızında “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti

Bakı şəhəri, 10 aprel 2019-cu il

**(əvvəli 1-ci səhifədə)**

2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələri Azərbaycanda dövlət başçısı İlham Əliyevin nüfuzunun kifayət qədər yüksək olduğunu bir daha təsdiqlədi. Bu seçkilərdə xalq öz iradəsini növbəti dəfə ortaya qoyaraq, son 15 ildə Azərbaycanı inamla idarə edən, beynəlxalq aləmdə yeni tipli milli lider olaraq tanınan, başçısı olduğu gənc, müstəqil dövlətin dünya düzənində layiqli mövqeyini təmin edən, öz ölkəsinə daxilə və xaricdə misilsiz uğurlar qazandıran, namizədliyi sədri olduğu Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülsə də xalqın geniş dairələrində qətiyyətlə dəstəklənən İlham Əliyevi kiminsə əvəz edə biləcəyini ağılına belə gətirmədən onu növbəti 7 il müddətində Prezident seçdi.

Bu seçim xalqın öz liderinə sonsuz inamının ifadəsi, ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsinə və əbədləşdirilməsinə yönəlik siyasi kursunun davam etdirilməsinə sədaqətin və siyasi dəstəyin də növbəti təsdiqi oldu.

Bir il əvvəlki dövlət başçısı seçkilərinin hansı siyasi gerçəklik şəraitində keçirildiyini xatırlayarkən, ilk növbədə, qeyd etmək lazımdır ki, xalqın seçimi qabaqcadan məlum idi və ümumxalq siyasi iradəsinin dönməzliyi ilə şərtlənmişdi. Yeni, Yeni Azərbaycan Partiyasının sədri, dövlət başçısı İlham Əliyevin cəmiyyətdə nüfuzu o qədər yüksək idi ki, ölkədə və xaricdə qabaqcadan bu seçimin nəticələri haqqında fikir yürütmək çətin deyildi. Prezident İlham Əliyevin vətəndaşlar arasında nə qədər böyük hörmət və inamla sahib olması, həm ölkə daxilində, həm də xaricdə siyasi-analitik dairələrə incalıklarına qədər məlum idi. Azərbaycan xalqının seçim ünvanının nüfuzu beynəlxalq ictimai rəyi öyrənmə mərkəzlərinin keçirdiyi sorğular da aydın nişan verirdi.

11 aprel seçkilərində xalqımız müstəqillik tarixinin növbəti sınağından da şərəflə çıxdı. Seçkilərin nəticələri, əslində, milyonlarla azərbaycanlının dünyəvi dərin ehtiramını, bugünkü gerçəkliklərdən razılığını, gələcəyə böyük ümidini əks etdirdi. Bu tarixi seçim azərbaycanlıların öz taleyinə biganə olmadıqlarını, son 25 ildə ölkəmizin keçdiyi inanılmaz inkişaf yolunun uğurlarına obyektiv qiymət verdiklərini bir daha təsdiqlədi. Beləliklə, milyonlarla insan öz taleyinə əzmlə sahib çıxaraq ən layiqli namizədi – sevimli lideri İlham Əliyevi ölkəsinin rəhbəri, dövlətin prezident görmək istəyini qətiyyətlə nümayiş etdirdi.

Mən ötənili seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində fəal iştirak etdirdimdən seçkilərlə keçirdiyim görüşlərin unudulmaz təəssüratını da yada salmaq istəyirəm. Prezidentliyə namizəd İlham Əliyevin seçki kampaniyası ilə əlaqədar o vaxt yerlərdə seçicilərlə çoxsaylı görüşlər keçirildi. Xalqın ayrı-ayrı təbəqələrinin əhval-ruhiyyəsi və açıq-aydın ifadə olunan qənaəti əminlik yaradırdı ki, Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi birmənalı olaraq xalqın namizədidir. Çünki partiyamızın sədri, ölkə Prezidenti İlham Əliyev Azərbaycan dövlətçiliyinin daha da gücləndirilməsi, rifah, sabitlik naminə yorulmaz fəaliyyəti cəmiyyətdə birmənalı olaraq ümumi razılıq, ictimai məmnunluq doğurur.

di. Bu, xalqın tarixi arzu-istəklərindən yoxluluşu liderin-xalqa xidmət arealının hüdudsuzluğu ilə ucalmış Heydər Əliyevin şəriksiz və misilsiz qələbəsi idi. Həmin qələbə isə ulu öndərin gerçək siyasi varisi kimi qəbul edilən İlham Əliyevin qarşısına da yüksək fəaliyyət perspektivləri, yeni siyasi-iqtisadi, mədəni-ideoloji üfüqlər açırdı. Azərbaycan dövlətçiliyi uğrunda mübarizənin gənc qəhrəmanına belə geniş meydan, təbii ki, hava-su kimi lazım idi.

Ulu öndərin mükəmməl idarəetmə məktəbinin ən kamil yetirməsi olan İlham Əliyev siyasi meydanı çoxdan olsa da, tam aydınlığı ilə Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri qismində vətənpərvər fəaliyyəti ilə nəzərə çarpdı. Sonradan isə cəmiyyət onu baş nazir kimi qəbul etdi. Əslində, bu qədiməsayılı başlanğıc ümummilli lider Heydər Əliyevin siyasi, ictimai, əxlaqi məfkurəsi üzərində formalaşan, Avropa və Şərq dəyərlərinin sintezindən yaranan, monolit kökü olan özünəməxsus siyasi mədəniyyətin gəlişi idi.

Siyasi düşərgəyə, cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruhun gəlişi təzə ideyaların axını demək idi. Bütün bunların bəhrəsi isə təkcə əldə olunmuş inkişaf tempini qoruyub saxlamaq deyil, həm də

siyasətini, gerçəkləşdirdiyi önəmli dövlət proqramlarının və zəruri layihələrin yaratdığı yenilikləri görür və ürəkdan dəstəkləyir.

Artıq Azərbaycanda milli birlik, sabitlik, demokratiya bərqərar edildəndə sonra sivil dəyərlərə geniş miqyasda inteqrasiya olunmaq dövrü vüsət almışdır. Ölkəmizin inkişafının, dünya dövlətləri ilə əməkdaşlığının strateji tərəflərindən biri də hazırda beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məsələsidir ki, Prezident İlham Əliyev bu sahədə də qətiyyətli mövqedədir.

Prezident İlham Əliyev öz açıq və dərin təfəkkürü, çevik, analitik dünyaduyumu ilə milli maraqları başçarı formulada sintez və təqdim edə bilir. O, sülh haqqında, yaxud sülhü müdafiə barədə konkretidir. Terrorizmə qarşı mübarizədə səmərəli fikirlərini beynəlxalq tribunallardan səsləndirərkən tələfat və dağıntıların əziyyətini çəkənlərin ilk sıralarında Azərbaycanı nümunə kimi tanıdır.

Müstəqil Azərbaycan dövlətinin yeni lideri İlham Əliyevin əsaslı və zəruri islahatları ölkənin real iqtisadi, sosial, siyasi vəziyyətini dəqiqliklə nəzərə almaqla yanaşı, cəsarətliyyəti ilə də seçilir. Onun məhz yenilikçi idarəetmə texnologiyalarına ardıcıl, inamli müraciətinin nəticəsidir ki, respublikanın iqtisadi inkişafı indiyə qədər görünməmiş bir sürət və miqyas almış,

Siyasi liderliyin zəfər estafeti

Nizami CƏFƏROV,
Milli Məclisin deputatı, Atatürk Mərkəzinin müdiri, akademik

qazanılacaq yeni uğurlar, növbəti təcrübə olacaqdı. Varis-lider İlham Əliyevin keçdiyi mədəni, mədəni, intellektual, siyasi məktəb bütün bir tarix idi.

Bela bir tarixi şəraitdə ümummilli lider 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə canından artıq sevdiyi xalqına müraciətlə bildirdi: "Üzümü sizə – həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, pragmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnənirəm ki, mənim axıra çatdırı bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdırıla bilər. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Müstəqil dövlətin yenidən qurulmuş, nizamlanmış hakimiyyətinin yeni siyasi varisə ötürülməsi kimi taleyüklü bir keçid mərhələsində İlham Əliyevin böyük səs çoxluğu ilə Azərbaycan Prezidenti seçilməsi göstərdi ki, əvvəla, Azərbaycan xalqı ümummilli liderin milli dövlət quruculuğu siyasətinin perspektivlərində dərinlən inanır; ikincisi, İlham Əliyevi məhz həmin siyasətin daşıyıcısı və davamçısı kimi qəbul edir; nəhayət, gələcəkdə milli dövlət quruculuğu qarşısına çıxıla biləcək qəfil-maz problemlərin həllində onun siyasi intellektinə, uzaqgörənliyinə və iradəsinə şübhə etmir.

Beləliklə, Azərbaycan xalqı Prezidentimizin bütün sahələr üzrə uğurlu siyasətini görür və daim dəstəkləyir. İndiyə qədər keçirilən bütün prezident, parlament və bələdiyyə seçkilərində dövlət başçısı İlham Əliyevin və onun rəhbərlik etdiyi partiyanın parlaq qələbə qazanması məhz xalqımızın öz liderinə olan yüksək inamının ifadəsidir. Bu baxımdan, 11 aprel prezident seçkilərində də cənab İlham Əliyevin qələbə qazanması tamamilə təbii və qanunauyğun bir nəticə idi. Bu faktı onun siyasi opponentləri də etiraf edir, çox güclü bir rəqibə məğlub olduqlarını gizlətmirlər.

Dünyada baş verən mürəkkəb proseslərin fonunda Azərbaycan son illərdə yüksək dinamika ilə inkişaf edir, ictimai-siyasi sabitlik təmin olunub, ölkədə lider – xalq birliyi sarsılmazdır. Bütün bunlar cənab İlham Əliyevin həyata keçirdiyi mükəmməl siyasətin nəticəsidir. Azərbaycan Prezidentinin, ümummilli lider Heydər Əliyevin ideyalarının daşıyıcısı, dövlət müstəqilliyimizin başlıca siyasi qüvəsi kimi zamanın sınağından çıxmış Yeni Azərbaycan Partiyası sədrinin gördüyü məhtəşəm, əzəmətli işlər nəticəsində ölkəmiz öz tarixinin ən güclü dövlətini yaradıb.

Daxili siyasətə gəlincə, Azərbaycanda həyata keçirilən quruculuq işləri göz önündədir. Elə bir bölgemiz yoxdur ki, orada abadlıq, quruculuq işləri getməsin. Həmçinin, sosial-iqtisadi sahədə də böyük nailiyyətlər əldə olunub, bölgələrdə də müasir müəssisələr qurulub, yüz minlərlə iş yerləri açılıb, məktəblər, tibb ocaqları, mədəniyyət və idman obyektləri tikilib istifadəyə verilib. Bütün bunlar vətəndaşlarımızın rifahı, sağlamlığı, yüksək biliklərə yiyələnməsi üçündür. Əlbəttə, xalqımız İlham Əliyevin bu

ölkədə sağladığı sosial-siyasi, mədəni-mədəni əhval- ruhiyyə güclənmişdir. Bu gün ən qarazəti, ən aqressiv, hətta ən dağıdıcı bir münaxif qüvvə belə dövlət başçısı İlham Əliyevin qazandıdığı çoxşəxsliliyi uğurları görmək, yaxud inkar etmək gücündə deyil.

İlham Əliyevin pəzidentlik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arendakı mövqeləri möhkəmləndirilib. Artıq regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilib.

Prezident İlham Əliyevin müstəqil dövlətimizə 11 aprel seçkilərinə qədərki 15 illik rəhbərliyi dövründə ölkə iqtisadiyyatında qazanılan misilsiz uğurlar bu dövrün tarixinin qızıl səhifələrini təşkil edir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün 46 milyard dollara çatdırılıb.

Ölkə rəhbəri İlham Əliyev ulu öndərin yaratdığı əsaslara söykənərək Azərbaycanda iqtisadi- sosial tərəqqini fenomenal bir gərəyə çevirib. Bu illərdə milli iqtisadiyyatımız onun qətiyyəti və novator idarəçiliyi sayəsində 3 dəfədən çox artıb. Bu, dünyada ən sürətli inkişaf göstəricisidir. Yoxsulluq onun müstəsna səyləri ilə 10 dəfəyə qədər azalaraq 5 faiz səviyyəsinə enib. İlham Əliyevin rəhbərliyi dövründə ölkəmizdə 2 milyona yaxın yeni iş yeri açılıb.

Prezident İlham Əliyevin xarici siyasətində isə daim dövlət və milli maraqlarımız qəti şəkildə qorunub. Qloballaşan dünyada ancaq konkret düşüncəli, yüksək mədəniyyətli, zəkali, sərbəst müzakimlər yürüdən siyasətçilər nüfuz və hörmət qazana bilərlər. Bu mənada, İlham Əliyev vətəninin milli mənafeyini istənilən səviyyələrdə, aparıcı beynəlxalq dillərdə çatdırırmış və müdafiə etməyə kifayət qədər qadir siyasətçidir.

Son illərdə dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan ilə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı xeyli çoxalıb. Azərbaycan müxtəlif dövlətlərlə, o cümlədən Avropa İttifaqına üzv 9 ölkə ilə strateji tərəfdaşlıq əlaqələri qurub. Dövlətimizin başçısının təşəbbüsü ilə müxtəlif formatlarda əlaqələr yaradılıb və inkişaf etdirilib. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019–2022-ci illər sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Modern düşüncəli siyasi lider İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dövləti bu gün dünyada irimiqyaslı layihələrin təşəbbüskarı və uğurlu iştirakçısı kimi tanınır. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəmərinin istifadəyə verilib, 2014-cü ildə Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacaq Cənub Qaz Dəhlizinin təməli qoyulub.

2018-ci ildə Bakıda Cənub Qaz Dəhlizinin, iyunun 12-də isə onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər isə uğurla davam etdirilir. "Əsrin müqaviləsi"nin fəaliyyəti 2050-ci ilə qədər uzadılıb.

Dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görüldü. Artıq Bakı–Tbilisi–Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədində qədar yeni magistral avtomobil yolları tikilib. Bu gün Azərbaycan artıq dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki "Azerspace-1", 2014-cü ildə ikinci – Yer səthini müşahidə edən "AzerSky" peyki, bu il isə daha bir telekommunikasiya peyki – "Azerspace-2" orbitə çıxarılib.

Azərbaycan ordusu dünyanın ən güclü 50 ordu sırasına daxil olub. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində zəruri tədbirlər görüldü. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirli-

elan etməkə bütün İslam dünyasına ciddi mesaj verdi. Həmin il çarçevində yerli və beynəlxalq tədbirlər keçirildi. Bütün müsəlman dünyası cənab İlham Əliyevin həmrəylik təşəbbüsünü dəstəkləyir.

Qədrbilən xalqımız görülmə işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir. Odur ki, xalqımız 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində də Heydər Əliyev siyasətinin layiqli davamçısına, sabitliyə, əmin-amanlığa, tərəqqiyə, quruculuğa səs verib. Bu, həm də onu göstərir ki, Azərbaycanda Heydər Əliyev siyasətinin alternativı yoxdur.

Dövlətimizin başçısı İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətə xidmət etmək, hər bir azərbaycanlının Prezident olmaq, dövlətçiliyimizi hər vəs ilə möhkəmləndirmək dayanır. Tam əminliklə demək olar ki, Azərbaycanın bütün sahələrdə qazandıqı bu misilsiz uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir.

Ulu öndər Heydər Əliyev ölkəsinin müstəqilliyinin on ili ərzində milli, dünyəvi quruluş formasiyasını seçən Azərbaycanın bugününün və sabahının uç ana prinsipini, ideya istiqamətini müəyyənləşdirmişdir: azərbaycanlılıq, millilik, demokratizm! Bu gün artıq özünü təsdiqləmiş, nəticələri ilə xalqın böyük hissəsinin etibarını əldə etmiş bu dəyərlər Prezident İlham Əliyevin milli birlik, vətənpərvərlik barədə məxsusi düşüncələri ilə daha çevik, yeni məcrada davam və inkişaf etdirilib.

Müstəqillik dövrünün tarixi proseslərinin ictimai xarakteri onu göstərir ki, əgər Azərbaycanda Heydər Əliyevin dövlətçiliyə xilaskar baxışları, müdaxiləvi olmasaydı, bu gün dünya azərbaycanlılarının taleyi barədə şübhələr hökm sürərdi. Azərbaycanlılıq kimi böyük ideya dil, mədəniyyət, adət-ənənələrin, xalqın şərafi tarixinin elmi cəhətdən araşdırılması, öyrənilməsi vətəndaşların həmrəylik istəyi, müştəqilləşmək barədə duyğuları ilə yoxluluşdur.

Millilik Prezident İlham Əliyevin siyasi düşüncəsinin, təfəkkürünün əsas mənbəyidir. Onun öz xalqının ruhuna uyğun, eləcə də Avropa və Qərb təmayüüllü siyasəti Azərbaycanın əzəli milli maraqlarından mayalanır. Bu keyfiyyət, bütövlükdə, ümumtürk ruhunun təbəyyəsindən gələn bir xarakterdir. Türk ruhumuzun siyasi, milli, əxlaqi, mədəni dəyərləri çoxəsrlilik tarixi sınaqlardan alınacaq çıxıb. Millətin yaşam proseslərinə qiymət verərkən, təbii ki, türk dünyasının, türk xalqlarının zaman-zaman özəlliklərini saxlayaraq hərtərəfli inkişaf meyillərinə tapınmasından dövlətin də, Prezidentin də, vətəndaşların da bugünkü qürur hissi böyük olmalıdır.

Müasir Azərbaycan dövləti Heydər Əliyevin rəhbərliyi ilə müstəqil həyatının çətin, ziddiyyətli yaşantılarını çoxdan geridə qoymuşdur. Demokratik quruluşun mahiyyətini göstərən amillərin gerçəkləşməsi sayəsində dövlətimiz bu gün dünya birliyində layiqli yer tutur. Bayragımız, demək olar ki, bütün beynəlxalq təşkilatlarda ucaldırılmışdır. Millətimizin daxili potensialı, ictimai düşüncəsi ona imkan verir ki, Azərbaycan demokratiyini heç də digər ölkələrin demokratiyindən geri qalmasın.

Dünya siyasətinin ən peşəkar simələrindən biri, iyrincmi yüzilin böyük müfəkkir qurucusu Heydər Əliyev bütün vətəndaşlara, o cümlədən münaxlifətə açıq siyasi fəaliyyət və özünüdəbliğat üçün təhlükəsiz şərait yaratmışdır. İqtidar siyasi əqidesindən asılı olmayaraq, hər bir vətəndaşa, o cümlədən də münaxlifətə söz demək, mübarizə aparmaq azadlığını vermişdir.

Prezident İlham Əliyev bu gün eyni demokratiyini davam etdirərkən, bəlkə də, bir qədər də artıraraq sağlam, eyni zamanda, gənc intellektual düşüncənin, qabiliyyətin, milli təəssübbəşliyin, yolunu fəal süratdə açıq elan etmişdir. O, münaxlifətə münasibətdə nümayiş etdirdiyi demokratiy, milli, mədəni, əxlaqi səviyyə ilə Azərbaycanın maraqlarını hər şeydən üstün tutduğunu dəfələrlə açıqlamış, avantürist meyillərə əsaslanan münaxlif qüvvələri millətin sabahı naminə fəaliyyət göstərməyə, iqtidarlara dialoqa dəvət etmişdir.

Önemliisə odur ki, Azərbaycandakı siyasi, sosial, mədəni xətt doğma dəyərlərə münasibətdə millətin keçmiş dövlətçilik və yaşam təcrübəsindən istifadəyə söykənir. Bu yol müasir dövlətçilikdə vacib impulsiv milli strategiya sayıla bilər. İlham Əliyev Azərbaycan dövlətinin başına təkcə ümummilli liderin varisi, davamçısı, onun məktəbinin ardıcılı kimi yox, həm də yenilikçi – yeni zamanın yeni lideri olaraq gəlmişdir. O, idarəçiliyin elə demokratik və optimal yolunu seçmişdir ki, hər bir zəkali ölkə vətəndaşının dövlətçiliyinin inkişafında yerli var. Və dövlət quruculuğunda bu yer hər kəsin məhz vətənpərvərliyinə, biliyinə, sağlam düşüncəsinə, qabiliyyətinə görə müəyyənləşmişdir.

Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının və müstəqilliyinin siyasi proqramını ümummilli liderimiz Heydər Əliyev böyük inamla formalaşdırmış və reallaşdırmış, iqtisadi müstəqillik uğrunda mübarizənin möhkəm təməlini qoymuşdur. Siyasi müstəqilliyin və onun iqtisadi cəhəsinin daha da möhkəmləndirilməsinin sükanı artıq 16 ildir ki, Prezident İlham Əliyevin elindədir. Əminliklə demək olar ki, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və dönməz prosesə çevrilməsi ümummilli lider Heydər Əliyevin ən layiqli və sədaq davamçısı İlham Əliyev siyasətinin tarixi nailiyyətidir.



Prezident İlham Əliyevin həm ölkənin daxili tarixi təkamül dinamikasını, həm də dünya təcrübəsini nəzərə alaraq, ardıcıl islahatların həyata keçirilməsini prioritet vəzifə kimi irəli sürməsi Azərbaycanı artıq yeni inkişaf mərhələsinə çıxarıb. Dövlət başçısının bu il yanvarın 14-də imzaladığı dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmanı xüsusi qeyd olunmalıdır. Bu sənəd ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması, idarəetmədə yeniliyə, müasirliyə üstünlük verilməsi baxımından ciddi əhəmiyyət kəsb edir. Həmin fərmandan irəli gələn vəzifələr – idarəetmədə aparılan islahatlar dövlət quruculuğu kursunun inkişaf etdirilməsi çərçivəsində Azərbaycanın beynəlxalq aləmdə imicinin formalaşmasında böyük rol oynayır.

Uğurlu siyasət

Sosial ədalət və demokratiya kimi prinsiplərə əsaslanan milli və müasir idarəetmə modelinin qurulması istiqamətində ardıcıl islahatlar aparılması dövlət idarəçiliyinin müasirləşməsi ilə yanaşı, əhalinin həyat səviyyəsinin də yüksəldilməsində mühüm əhəmiyyət kəsb edir. Son illər həyata keçirilən islahatların əsas məqsədi dövlət orqanlarının fəalliyətində şəffaflığın, operativliyin, çevikliyin artırılması, xidmətlərin daha keyfiyyətli, rahat və müasir innovasiyalarla həyata keçirilməsidir. Ümumiyyətlə, son 16 ildə dövlət başçısı tərəfindən həyata keçirilən siyasət kursu əsasını ölkəmizin dünya birliyində əlaqələrinin genişləndirilməsi, mövqeyinin möhkəmləndirilməsi və əhalinin rifahının daha da yaxşılaşdırılması təşkil edib. Prezident İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti ölkəmizin yeni inkişaf mərhələsinə keçməsi, yeni

demokratik mexanizmlərin yaradılması, şəffaf və müasir idarəetmə modelinin, “vətəndaş – dövlət” münasibətlərində yeni düşüncə tərzinin formalaşdırılması üçün zəmin olmuşdur. Dövlət başçısı yeni idarəetmə sisteminə keçidin zəruriliyindən danışıqdan deməmişdir ki, Azərbaycanda idarəetmə dünyanın inkişaf etmiş hissəsində müşahidə edilən idarəetmə özəlliklərini mütləq nəzərə almalıdır: “Azərbaycan demokratik və sivil idarəetməni əsas xətt kimi seçib və bu kontekstdə digər aparıcı dövlətlərlə təcrübə mübadiləsinə tam açıqdır. Bir sıra ölkələr Azərbaycanda yeni yaradılan və demokratiya baxımından səmərəli olan idarəetmə strukturlarını mənimsəyirlər. Məsələn, “ASAN xidmət” Azərbaycanın brendi hesab olunur”. Son 16 il ərzində sabitlik, təhlükəsizlik və inkişaf bu mərhələni xarakterizə edən əsas məsələlərdir. Sözün həqiqi mənasında, bu illər ərzində ölkəmizdə sabitlik və əmin-amanlıq

hökm sürməkdədir. Bu fakt dünya birliyi tərəfindən də etiraf olunur. Söz yox ki, bu müddət ərzində Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq ölkəmizi gözə götürməyən qüvvələrin ciddi narahatlığına və təşvişinə səbəb olmuşdur. Bu da başadüşüldür. Çünki Azərbaycanın sabitlik adası kimi tanınması həmin ünsürləri narahat etməyə bilməzdi. Ona görə də bezi qərəzli beynəlxalq təşkilatlara Azərbaycanın adını azad ölkə olmayan dövlətlər sırasına qoşmaq barədə verdikləri sifarişlərin də heç bir faydası olmayıb. Əksinə, sifarişçilər özlərini gülünc vəziyyətə salırlar. Çünki Azərbaycan dünyada sabitlik məkanı kimi tanınmasaydı, mötəbər beynəlxalq təşkilatlar öz tədbirlərini burada keçirməzdilər.

Sabitlik adası

Təkcə sabitliyin olmaması kifayətdir ki, dövlət xaos və anarxiyaya yuvarlansın. Qonşu regionlarda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risklər və təhdidlər,

imzalanması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində inqilabi bir dönüş oldu.

İnsan amili

Dövlətimizin başçısı bir daha təsdiqlədi ki, əhalinin rifahını yüksəltmək,



Azərbaycan inkişafın yeni mərhələsində

demək olar ki, hər gün qarşılaşıq. Bütün bunların fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitlik və təhlükəsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətə olan monolit birliyi – “Prezident – xalq” vəhdəti, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin qayesini xalqın Prezident İlham Əliyevə olan inamı, etimadı və etibarı təşkil edir.

Dövlət başçısının hər hansı beynəlxalq siyasəti dairəsinə və ya böyük dövlətlərin diktəsi altında deyil, məhz öz xalqının mənafeyindən irəli gələn bir siyasəti həyata keçirməsi bu inamı gətirdikcə gücləndirib. Baxın, dünyanı global maliyyə və iqtisadi böhran bürüdüyü bir vaxtda Prezident İlham Əliyevin 8 fevral 2019-cu il tarixli sərəncamı ilə Azərbaycanda minimum əməkhaqqı 38,4 faiz artırılaraq 180 manata və əmək pensiyasının minimum məbləği 38,5 faiz artırılaraq 160 manata çatdırılıb. Minimum əməkhaqqının artımı birbaşa 600 min insanı əhatə edir ki, onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz, özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım edilir. Artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 400 milyon manat əlavə vəsait ayrılacaq. Minimum pensiya məbləğinin artırılması isə 233 min pensiyaçı (o cümlədən, 140 min nəfər əilliyə görə pensiya alan vətəndaş) əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz, 26 min nəfərin pensiyasında 30 faiz, 74 min nəfərin pensiyasında 16 faiz və s. artımlar edilir.

Prezident İlham Əliyevin 25 fevral 2019-cu il tarixli “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan daha bir qətiyyətli addım oldu. Ardınca “Azərbaycan Respublikasında fiziki şəxslərin problemi kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın

sosial müdafiəsinə və layiqli həyat səviyyəsini təmin etmək dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər, reallaşdırılan iqtisadi və institusional islahatlar, həyata keçirilən tədbirlər, sosial layihələrin reallaşdırılması əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasında, yeni iş yerlərinin açılmasında, yoxsulluq səviyyəsinin daha da azalmasında böyük əhəmiyyət kəsb edir. Bu diqqət və qayğı xalqda ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyması barədə artıq tam bir inam formalaşdırıb. Bütün bunlar bir daha təsdiqlədi ki, Azərbaycan müstəqil siyasət yeridən ölkədir və bu siyasətin əsasını insan amili təşkil edir.

Son 16 ildə həyata keçirilən siyasət kursu Prezident İlham Əliyevi dünyada müstəqil siyasət həyata keçirən lider kimi tanıtmış və böyük nüfuz sahibi etmişdir. Dünyada baş verən hadisələr də təsdiqləyir ki, müstəqil siyasət həyata keçirmək olduqca çətin, mürəkkəb, lakin şərəfli fəaliyyətdir. Dövlət başçısının özünün qeyd etdiyi kimi, ən asan olan hər hansı bir böyük dövlətin qanadları altına sığınmış öz siyasətini həyata keçirməkdir. Lakin hansısa bir dövlətin qanadları altına sığınmaqla hakimiyyətin mənbəyi olan xalqın milli mənafeyini müdafiə etmək, qarşına qoyulan vəzifələri reallaşdırmaq mümkün olmaz. Dövlətimizin başçısının siyasət kursunun əsas qayesini təşkil edən amillərdən biri isə məhz milli maraqlardır. Elə bu səbəbdən dövlətimizin rəhbəri yeni idarəetmə sistemində keçməklə çətin, lakin şərəfli yolu seçmişdir. Bu yol ölkəmizin beynəlxalq aləmdəki reytinqini artırmaq-la yanaşı, əhalinin həyat səviyyəsini də durmadan yüksəldir. Məhz bu yolla gətdikdə xalq öz taleyinin sahibi olur və ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu yolla Prezident İlham Əliyev Azərbaycanı uca zirvələrə aparır. Məhz bu yolda iqtisadi müstəqillik, siyasi və mədəni sahələrdə əsaslı dönüş yaradıl-

ması həlledici amildir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə tədbir iştirakçıları sona qədər diqqətlə dinləmələri, dövlət başçısının qaldırılan hər bir problemin öz həllini tapacağına vəd verməsi bu sahədə çalışanlarda böyük inam yaradıb. Çünki hər bir kəsə yaxşı bəllidir ki, ölkə başçısı verdiyi vədləri layiqincə yerinə yetirən liderdir. Görüşdə çıxış edən dövlətimizin başçısı bir daha bəyan etdi ki, ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyur, bütün sahələrdə çox ciddi islahatlar aparılır. İslahatların yeni mərhələsinin anonsu keçən il prezident seçkilərindən sonra verilmişdir. Ciddi islahatların hazırlanması üçün keçən ilin ikinci yarısında çox fəal iş aparılırdı və bu ilin əvvəlindən genişmiqyaslı islahatlara start verildi. Bu islahatlar bütün sahələri əhatə edəcək. Buna ehtiyac var. Hətta inkişaf etmiş ölkələrdə daim islahatlar aparılır. İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir. Bu baxımdan 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaqdır.

Substantiv danışıqlara qayıdıb

Bu gün xalqımızın qarşısında ən mühüm problem kimi dayanan Ermənistan –Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün həyata keçirilən tədbirlər də xüsusilə qeyd edilməlidir. Dövlət başçısının bu istiqamətdə göstərdiyi səylər artıq öz bəhrəsini verir. Bu il martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də bunu təsdiqlədi. Həmin görüşün əsas mahiyyəti substantiv (məhiyyəti üzrə) danışıqlara qayıdıb oldu. Bu görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verildi. Prezident İlham Əliyev görüşün

nəticəsi ilə əlaqədar Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində də bildirib ki, danışıqlar prosesinə yeni təkən verilib. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır: “Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdə dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”.

Bu tələyüklü məsələdə Azərbaycan Prezidentinin rəhbər tutduğu əsas prinsip, ilk növbədə, milli və dövlətçilik maraqlarımızın təmin olunmasıdır. Münaqişənin sülh yolu ilə nizama salınması istiqamətində ardıcıl səylər göstərilməklə yanaşı, genişmiqyaslı ordu quruculuğu işlərinin aparılması da dövlət siyasətinin prioritetini təşkil edir. Ərazi bütövlüyümüzü hərbi yolla təmin etməyə qadir olan ordumuz daha da gücləndirilib. Bu məqsədlə də ölkəmizin hərbi büdcəsi son illər dəfələrlə artırılmışdır. Bu il Azərbaycanın yalnız hərbi xərcləri Ermənistanın dövlət büdcəsinə bərabər səviyyəyə çatdırılıb. Bu fakt ölkəmizin iqtisadi potensialının çox böyük sürətlə artmasını, iqtisadi inkişafın digər sahələrdə mövcud olan problemlərin həlli üçün geniş imkanlar açmasını sübut edir.

Şübhə yoxdur ki, həyata keçirilən islahatlar kursu dayanmadan davam etdiriləcək. Dövlətimizin başçısı keçirdiyi görüşlərdə də bunu təsdiqləyib. Yeri gəlmişkən, son vaxtlar ölkə başçısının regionlarda keçirdiyi görüşlər, əhali ilə sıx təmasda olması, bir daha təsdiqləyir ki, Azərbaycanda müstəqil dövlətçilik daim inkişafdadır. İslahatlar, yeniləşmələr öz müsbət bəhrəsini verir, ölkəmizin yeni inkişaf mərhələsinə addımlarının daha da mətin olmasına təsirini göstərir.

Əliqismət BƏDƏLOV,
“Xalq qəzeti”

Sumqayıtlıların Prezidentə inamı və sevgisi sonsuzdur



Böyük qürur hissi ilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyevin ölkəmizi durmadan irəli aparmaq və xalqımızı daha xoşbəxt sabahlara çatdırmaq məqsədilə yeritdiyi müdrik daxili və xarici siyasət xəttini bu gün dövlətimizin başçısı İlham Əliyev yüksək layəqətlə davam etdirir. Möhtərəm Prezidentimiz titanlı fəaliyyəti ilə həyatımızın bütün sahələrində misilsiz tərəqqiyə nail olmaqla bərabər, Azərbaycan mədəniyyətini də uca zirvələrə qaldırır. Bu gün müasir Azərbaycan sivilizasiyalararası dialoqun, global siyasəti, iqtisadi, mədəni problemlərin müzakirə olunduğu məkana çevrilmişdir. Nüfuzlu tədbirlərə evsahibliyi etməyimiz qürurverici faktdır.

İftixarla xatırlayıq ki, ötən ilin 11 aprelində bizim Sumqayıt şəhərində də demokratik dəyərlərin, xalqın iradəsinin və dövlətçilik maraqlarımızın qələbəsi günü oldu. Həmin gün sevimli Prezidentimizə səs verərək növbəti dəfə təleyimizi onun müdrikəsinə rəhbərlik etdiyi mövcud hakimiyyətə etibar elədik.

Prezident İlham Əliyev son 15 ildə 23 dəfə Sumqayıta səfər edib. Bu səfərlərin hər biri şəhərimiz üçün, sözün

əsl mənasında, tərəqqi, inkişaf, xeyir-bərəkət və mədəni yeniliklərlə müşayiət olunub. Ölkə rəhbərinin təşəbbüsləri ilə şəhərimizin inkişafı ilə bağlı çox müasir layihələr həyata keçirilib. Təkcə mədəniyyət sahəsinə nəzər salsaq, ötən dövrlərdə Sumqayıtda möhtəşəm park-bulvar kompleksi yaradılıb, Dövlət Dram Teatrının, Kimyaçılar sarayının binaları əsaslı şəkildə təmir edilib, mədəniyyət ocaqları yenilənib, yaraşıqlı Bayraq muzeyi tikilib və sair.

Oktyabr ayında cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Sumqayıt teatrının 50 illik yubileyi təntənə ilə qeyd edilib.

Bu ilin noyabrında isə Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzi sayılan Sumqayıt şəhərinin yaradılmasının 70 illiyi tamam olur. Dövlətimizin başçısı fevralın 14-də yubileyin geniş qeyd edilməsi haqqında sərəncam imzalayıb. Bundan dörd gün sonra Sumqayıta səfər edən Prezident İlham Əliyev

özünün xeyir-duası ilə tikilib istifadəyə verilmiş park-bulvar kompleksində şəhər sakinləri ilə görüşü zamanı onlara deyib ki, böyük bayram kimi keçiriləcək yubileydə şəxsən iştirak edəcək. Ümumiyyətlə, həmin görüş “xalq – iqtidar” birliyinin, xalqın öz rəhbərinə güclü dəstəyinin, böyük sevgisinin əsl nümayişinə çevrilib. Görüşdə yaşanan iftixar dolu anların təəssüratları sumqayıtlıların qəlbində silinməz izlər buraxıb. Elə həmin gün cənab İlham Əliyev şəhərimizin inkişafı ilə bağlı daha bir sərəncam imzalayıb.

Məhz ölkə rəhbərinin tapşırığına əsasən, hazırda Sumqayıtda turizm zonası



infrastrukturunu yaradılmaqdadır. Prezidentin qayğısı, diqqəti sayəsində şəhərin siması dəyişir, yeni, parlaq naxışlarla

zənginləşir.

Biz xoşbəxt xalqıq ki, cənab İlham Əliyev kimi müdrik rəhbərimiz, dayaqımız və

qayğıçəkənimiz var.

Mehman ŞÜKÜROV,
Sumqayıt Regional
Mədəniyyət İdarəsinin rəisi

Prezident İlham Əliyevin yenidən Azərbaycanın dövlət başçısı seçilməsindən bir il ötür. AZƏRTAC xəbər verir ki, bu ötən bir il qısa zaman olsa da, ölkə həyatında, xüsusilə regionların simasında böyük dəyişikliklər, inkişaf baş verib, insanların sosial rifah halı daha da yaxşılaşıb.

Ötən bir il bölgələrin simasında FOTOREPORTAJ



Prezident İlham Əliyev hər zaman regionların inkişafına xüsusi önəm verib, bu istiqamətdə reallaşdırılan siyasəti ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi görüb. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası ölkədə qeyri-neft sektorunun davamlı inkişafına, regionlarda kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə, əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.

İstər ötən bir ilə nəzər saldıqda, istərsə də dövlət proqramları çərçivəsində həyata keçirilən işlərə baxdıqda əldə olunan uğurlar daha qabarıq nəzərə çarpır. Əvvəlcə 2018-ci ilin iqtisadi göstəricilərinə qısa diqqət yetirək: ümumi daxili məhsul 1,4 faiz olub, qeyri-neft sektoru 1,8 faiz inkişaf edib. Sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artıb. İnflyasiya cəmi 2,3 faiz təşkil edib. Kənd təsərrüfatı 4,6 faiz, əhalinin pul gəlirləri 9,2 faiz artıb.



Ölkə iqtisadiyyatına 17,2 milyard manat sərmayə qoyulub. Bu sərmayənin 11 milyard manatdan çoxu qeyri-neft sektoruna yatırılıb. İxrac 36 faiz artaraq 19 milyard dollara çatıb. Xarici ticarət balansında müsbət saldo 8,6 milyard dollar təşkil edib. Valyuta ehtiyatlarımız 3 milyard dollar artaraq 45 milyard dollara bərabər olub. Xarici borc ümumi daxili məhsulun 19 faizini təşkil edir. Valyuta ehtiyatlarımız xarici borcumuz 4-5 dəfə üstələyir. 118 min daimi iş yeri yaradılıb.

2018-ci ildən bəri dövlətimizin başçısı rayonlara 30-dək səfər edib, yol çəkilişi, tikinti-quruculuq işləri, abadlaşdırma, lift təsərrüfatı, binaların dam örtüklərinin dəyişdirilməsi, məktəb və xəstəxana tikintisi, subartezian quyularının qazılması və digər sahələrlə bağlı çoxsaylı sərəncamlar imzalayıb.

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışını xatırlayaq: "Azərbaycana investisiyalar qoyulma-

Regional inkişafıla bağlı həyata keçirilən dövlət proqramları çərçivəsində qeyri-neft sektorunun davamlı inkişafı təmin edilir, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqəbatqabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaradılır, müasir texnologiyalara əsaslanan sənaye müəssisələri təşkil olunur, əhalinin istehsal

yerlərdə ictimaiyyətin nümayəndələri ilə, o cümlədən sahibkarlarla görüşüb, rayon və şəhərlərin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində 650-dək Sərəncam imzalayıb.

Dövlət proqramlarının qəbulundan ötən müddət ərzində ölkədə sahibkarlığın dinamik inkişaf etdirilməsi və genişləndirilməsi, sahibkarlara

sahəsində məşğulluğunu artırmaq məqsədilə regionlarda sənaye parkları, sənaye məhəllələri yaradılır. Qeyd etmək yerinə düşər ki, Fransanın "Opinion Way" şirkətinin bu ilin martında Azərbaycanda keçirdiyi rəy sorğusunda "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib. "Regionların sosial-iqtisadi inkişaf proqramı" və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi" sualına isə respondentlərin 93,1 faizi "hə" cavabı verib, 72,3 faizi hökumətin bu istiqamətdəki fəaliyyətini tam müsbət, 20,8 faizi "əsasən müsbət" kimi dəyərləndirib.

Dövlət proqramlarının icra olun-



ğa və ölkəmiz sürətlə inkişaf etməyə başlamışdır. 2003-cü ildən sonra da Heydər Əliyev siyasəti Azərbaycanda davam etdirilir. 2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir".

Bəli, məhz bu siyasətin uğurla həyata keçirilməsinin nəticəsidir ki, regionlarda şəhər, qəsəbə və kəndlərin siması köklü şəkildə dəyişib, eləcə də regionların po-



duğu dövrə - 2004-2018-ci illərin göstəricilərinə də nəzər salaıq. Bu illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyon daimi əməkdaşlıqda 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enib.

Proqramların icra olunduğu



tensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açılıb.

dövrə Prezident İlham Əliyev 1800-dən çox infrastruktur obyektlərinin açılış və təmələqoyma mərasimlərində iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olub,

dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiə mexanizmlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilib, ölkədə güclü özəl sektor formalaşmış, biznes və investisiya mühiti daha da yaxşılaşıb, sahibkarların sayı artaraq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib. Görülən işlər nəticəsində artıq 2018-ci ildə özəl bölmənin payı ümumi daxili məhsulda 80 faizdən, məşğulluqda 75 faizdən çox olub, dövlət qeydiyyatına alınmış sahibkarlıq subyektlərinin sayı 950 mini keçib. Qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 66,6 faizi regionların payına düşüb. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatların və maliyyə institutlarının hesabatlarında da öz müsbət əksini tapıb. Təsədüfi deyil ki, Dünya Bankının "Doing Business 2019" hesabatına görə Azərbaycan əvvəlki illə müqayisədə reytingdə 32 pillə irəliləyərək, 57-ci yerdən 25-ci pilləyə yüksəlib. Sənədə əsasən, 10 indikatorun 8-i üzrə öz mövqeyini daha da yaxşılaşdırıb Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub.

Azərbaycan iqtisadiyyatına sərmayə qoyuluşlarının təşviqi və stimullaşdırılması həyata keçirilən iqtisadi siyasət strategiyasının ana xəttinə çevrilib, ölkə iqtisadiyyatına 2004-2018-ci illər ərzində 244,9 milyard ABŞ dolları həcmində investisiya qoyulub. Eyni zamanda, davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi

məqsədilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu xərcləri də dinamik olaraq artıb, investisiya xərcləri dövlət büdcəsində əhəmiyyətli çəkiliyə malik olub. Dövlətin sosialyönümlü iqtisadiyyat quruculuğu və insanların iş yerləri ilə təmin edilməsi istiqamətində apardığı siyasət öz müsbət təhsilini verib, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2004-2018-ci illər ərzində 1,5 milyon daimi əməkdaşlıqda 2 milyondan artıq yeni iş yeri yaradılıb. Bu iş yerlərinin də 75 faizi regionların payına düşüb.

Ölkə iqtisadiyyatının rəqəbatqabiliyyətiylərinin artırılması məqsədilə 2004-2018-ci illər ərzində innovasiya xarakterli texnologiyaların tətbiqi davam etdirilib, yeni müəssisələr yaradılıb, müəssisələrin istehsal potensialı artırılıb, ölkə sənayesində 2,6 dəfə real artım qeydə alınıb. Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 2003-cü ildə 56,8 faiz təşkil edirdisə, hazırda 80 faizdən çoxdur.

Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşısındakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Bir sözlə, ölkə iqtisadiyyatının inkişaf mənzərəsinə nəzər saldıqda, həyata keçirilən uğurlu siyasət bir daha göz önündə dayanır. Bu siyasət rayonların günbəgün dəyişən simasında daha aydın görünür.

AZƏRTAC ötən bir ildə regionlarda həyata keçirilən tikinti-quruculuq işlərinin, istifadəyə verilən yeni obyektlərin bəzilərinin fotolarını təqdim edir.

Sergey MARKOV:

Prezident İlham Əliyev fitri diplomat istedadına malikdir

“Prezident İlham Əliyev öz seçicilərinin ümidlərini doğruldub. Hər şeydən əvvəl, Azərbaycanda siyasi və sosial-iqtisadi sabitlik qorunub saxlanıb, bu isə insanlar üçün çox qiymətli bir şeydir”.



Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru, politoloq Sergey Markov Prezident İlham Əliyevin yenidən dövlət başçısı vəzifəsinə seçilməsinin birinci ilinin yekunlarını qiymətləndirərək bu sözləri deyib. O qeyd edib ki, siyasi qeyri-sabitliyin artdığı digər ölkələrin fonunda Azərbaycan azadlıq vadisinə bənzəyir. S.Markov vurğulayıb: "Ölkədə fasiləsiz iqtisadi inkişaf davam edib. 2018-ci ilin yekunlarına görə, ÜDM artımı təqribən 1,5 faizə bərabər olub. Bu halda kənd təsərrüfatı məhsulları istehsalı təqribən 5 faiz artıb. Qeyri-neft sektorunda təqribən 10 faiz artım olub. Bu, çox gözəl göstəricidir. İnflyasiya minimal səviyyədə (2 faiz) olduğu halda gəlirlərin ümumi artımı davam edib. Ölkə demografik baxımdan inkişaf edir. O, həm iqtisadi baxımdan, həm də əhalinin sayına görə böyüyür. Başqa ölkələrdə demografik göstəricinin azalması fonunda Azərbaycanda müsbət artım müşahidə olunur".

S.Markovun fikrincə, son bir ildə xarici siyasət sahəsində çoxvекtorlu siyasət davam edib. Azərbaycan praktiki olaraq bütün qonşuları ilə və dünyamıqyaslı iri subyektlərlə yaxşı münasibətlərə malikdir. Politoloq deyib: "Azərbaycanın bütün qonşuları ilə – Rusiya, Türkiyə və İranla, habelə iri geosiyasi subyektlərlə – Avropa İttifaqı, ABŞ və Çin ilə çox gözəl münasibətləri var. Avropa İttifaqı ilə "Tərəfdaşlığın prioritetləri haqqında saziş" imzalanıb. Xəzər dənizinin hüquqi statusuna dair imzalanmış konvensiya Azərbaycan rəhbərliyinin bu məsələyə yanaşmasının əks etdirir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu yanaşmalar Rusiyanın yanaşmalarına əslə zidd deyil və çox cəhətdən, üst-üstə düşür. Bu, Xəzərdə fəallığın inkişaf etdirilməsi üçün, Xəzər regionunun siyasi mübarizə meydanına çevrilməməsi üçün möhkəm hüquqi təməl yaradır. Paralel olaraq Rusiya və İranla birlikdə inkişaf etdirilən Şimal-Cənub nəqliyyat dəhlizi şimal-qərbi Avropanın iqtisadi cəhətdən inkişaf etmiş regionlarını və Hindistanın cənubunu əlaqələndirməlidir. Azərbaycan bu layihənin əsas iştirakçılarından biridir. Bundan əlavə, TANAP Transanadolı qaz kəməri və Cənub Qaz Dəhlizi inkişaf etdirilib".

S.Markov vurğulayıb ki, Azərbaycan regionda genişlənməkdə olan münasibətlərdən, o cümlədən dinlərarası münasibətlərdən yararlanmaq nail olub. O deyib: "Bu, Prezident İlham Əliyevin böyük diplomatiklikə malik olmasının ifadəsidir. O, təhsil üzrə də diplomatdır. Məlum olduğu kimi, o, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib və bu ali məktəbdə dərs deyib. Bundan əlavə, o, fitri diplomat nezakətinə və istedadına

malikdir. Bu, Azərbaycan mədəniyyətinə xas olan plastiklik xarakteristikasından irəliləyir. Ətraf aləmdə vəziyyətin ifrat dərəcədə gərgin olmasına baxmayaraq Azərbaycan həm bu mürəkkəb regionda öz mövcudluğunu yumşaltmağa, həm münasibətlərə qoşulmamağa, həm də danışıqlar prosesinə kömək etməyə nail olur. Məsələn, səciyyəvi haldır ki, Rusiya və ABŞ-in hərbi rəhbərlərinin görüşləri keçirilən məkan kimi Bakı seçilib. Moskva və Vaşinqtonun bu cür görüşlərinin keçirildiyi yer kimi dəfələrlə məhz Bakının seçilməsi Bakının qonaqpərvərliyi, onun həm Rusiya ilə, həm də ABŞ ilə yaxşı münasibətlər saxlamaq bacarığı ilə izah olunur".

Ekspertin fikrincə, Azərbaycanda böyük beynəlxalq forumların, o cümlədən Bakı Humanitar Forumunun keçirilməsi mühüm faktordır. Azərbaycan bu forumlarda əməkdaşlıq və multikulturalizm ideyalarını təbliğ edir. S.Markov vurğulayıb: "İdentikliklərin qarşı-qarşıya gəldiyi müasir dünyada bu çox vacibdir. Multikulturalizm Azərbaycanın ictimai-dövlət ideologiyasıdır. Bu fakt ölkə daxilində də təzahür edir, burada müxtəlif etnik və dini qruplar arasında vətəndaş həmrəyliyi və dialoq fəal inkişaf edir. Bu multikulturalizm ideologiyasının xarici siyasətdə də tətbiq edilməsi sayəsində Azərbaycan bir-biri ilə münasibətlər vəziyyətində olan ölkələr arasında dialoqa kömək edə bilər".

S.Markov Rusiya-Azərbaycan münasibətlərindən söhbət açaraq qeyd edib ki, iqtisadiyyatın bütün sahələrində dinamik inkişaf müşahidə olunur. Prezident Vladimir Putin Azərbaycana səfər edib, həmin səfər zamanı dövlət başçıları Rusiya-Azərbaycan regional forumunda iştirak ediblər. Rusiyalı ictimai xadimlər, mədəniyyət xadimləri tez-tez Azərbaycana səfər edirlər. Xocalı faciəsinin ildönümü ilə əlaqədar matəm tədbirlərində Dövlət Dumasının nümayəndə heyətinin iştirakı Azərbaycan ictimaiyyətinə güclü təsir bağışlayıb. Bu, Azərbaycanda Rusiyaya dostluq münasibətlərinə böyük təkan verib. Azərbaycanda rus diasporu və Rusiyada Azərbaycan diasporu özərləri çox rahat hiss edir. Onlar üçün İki Vətən anlayışı çox münasibdir, çünki Rusiya və Azərbaycan arasında çoxillik mehriban qonşuluq münasibətləri formalaşmış və hazırda bu münasibətlər dinamik inkişaf edir.

Politoloq deyib: "Azərbaycanda turizm sürətlə inkişaf edir. Keçən il Azərbaycan üç milyona yaxın turist qəbul edib, bu turistlər ölkədə 2 milyard dollardan artıq pul xərcləyiblər. Ölkədə turizm ilə bağlı vəziyyətin yaxşılaşması çox cəhətdən ərəb ölkələri və İranla viza rejiminin sadələşdirilməsi məsələsinin həlli sayəsində mümkün olub. Azərbaycan həm də İslam aləmində avropalaşmış ölkə kimi cəlbedicidir. Bu müsbət imic hesabına Azərbaycan xeyli gəlir əldə edir".

Ekspert qeyd edib ki, son illərdə Azərbaycanda iqtisadiyyatın qeyri-neft sektoru qabaqcıllıq sürətlə inkişaf edir. Onun fikrincə, bu, neft sektorunda əldə edilən gəlirləri düzgün reallaşdırmağa və eyni zamanda, iqtisadiyyat üçün möhkəm təməl yaratmağa kömək edir. Neft gəlirləri infrastrukturun inkişafına uğurla sərmayə qoyulur. Yaxşı yollar, aeroportlar tikilib, yeni aviareyslər açılıb. Əhaliyə elektron xidmətlərin müxtəlif növləri uğurla tətbiq edilir.

Fəridə ABDULLAYEVA, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

“Heydər Əliyev və Azərbaycan tarixi”

Binəqədi rayonunda Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans iştirakçıları əvvəlcə ulu öndərin rayondakı abidəsini ziyarət ediblər. Daha sonra ümummilli liderin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Tədbirdə ümummilli liderin 96-cı ildönümündə ərəfəsində məktəblilər arasında "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda referat müsabiqəsinin keçirilməsinin təqdirəlayiq hal olduğu, bunun şagirdlərdə tarixə, mədəniyyətə diqqət və marağı artırmaq, onlara elmi araşdırma, tədqiqat aparmaq bacarığı əsiləmək məqsədi daşıdığı diqqətə çatdırılıb. Eyni zamanda, məktəblərdən göndərilən 5 mövzu üzrə 125 referatın təşkil edilən müstəqil komissiyaya təqdim olunduğu bildirilib. Komissiya tərəfindən 5 ən yaxşı referat seçilib.

Çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov ümummilli lider Heydər Əliyev duhasının Azərbaycan tarixində yeri və rolu, xalqı, dövləti qarşınsındakı misilsiz xidmətləri barədə ətraflı bəhs edib.

AMEA-nın akademik Yusif Məmmədliyəvə adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vəqif



Abbasov dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövrün çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindən olduğunu xüsusi vurğulayıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov çıxışında diqqətə çatdırıb ki, məmari və qurucusu ulu öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi nəticəsində bu gün regionun ən inkişaf etmiş ölkəsinə çevrilib.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov ulu öndərin gərgin əməyi və qətiyyəti sayəsində müasir Azərbaycan dövlətinin qurulduğunu, ölkəmizin dünya məkanında öz layiqli yerini tutduğunu xatırladıb.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında bildirib ki, Azərbaycanın bugünkü inkişafı, ilk növbədə,

xalqımızın ümummilli lideri Heydər Əliyevin yeritdiyi siyasi xəttin hazırda uğurla davam etdirilməsinin nəticəsidir. Heydər Əliyev bütün həyatı boyu Vətənin, xalqının gələcəyini düşündü, Azərbaycanın müstəqilliyinin əbədiyyətinə bütün varlığı ilə inanaraq bu dövlətin ideya əsaslarını, strateji inkişaf istiqamətlərini konkret olaraq müəyyənləşdirib.

Sonda Bakı şəhəri üzrə keçiriləcək geniş elmi-praktik konfransda iştirak hüququ qazanan məktəblilərə rayon icra hakimiyyəti başçısının fəxri fərmanı və hədiyyələr təqdim olundu. Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov məktəblilər tərəfindən xatirə olaraq Qarabağın rəmzi olan "Xarı bülbul" hədiyyə edilib.

“Xalq qəzeti”

Ölkəmizdə aparılan sosial siyasətdən danışanda öncə onu deməliyə ki, məcburi köçkünlərin problemləri Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ən çox diqqət yetirdikləri, önəm verdikləri və qaşğı göstərdikləri sahədir. Dövlətimiz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edir.

Bakı şəhərinin ərazisindəki yataxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 810 məcburi köçkün ailəsi üçün Prezidentin sərəncamına əsasən inşasına 2018-ci ilin mart ayında başlanan, layihə üzrə doqquzmərtəbəli daha 15 binanın tikinti işləri yüksək keyfiyyətlə sona çatdırılıb. Aprelin 5-də Sabuncu rayonunun Kürdəxanı qəsəbəsində açılışı edilən bu yeni şəhərcik, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir. Doqquzu 54, dördü 36, digərləri isə 108 və 72 mənzilli yeni yaşayış kompleksində məktəb və uşaq bağçası, o cümlədən digər zəruri infrastruktur obyektləri yaradılıb, ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri görüldü. 72-si birotəqlı, 360-ı ikiotaqlı, 306-sı üçotaqlı, 72-si isə dördotaqlı mənzillərin ümumi sahəsi 91 min kvadratmetrdır.

Kompleksin açılışında dövlət başçımız çıxış edərək sakinləri təbrik etdi, mənzillərlə tanış olduğunu bildirdi. Tezliklə burada bu günə qədər ağır vəziyyətdə yaşayan köçkünlərin yaşayacaqlarını qeyd edərək dedi ki, uzun illər ərzində yataxanalarda, pansionatlarda, digər uyğunlaşdırılmış yerlərdə yaşayan köçkünlərin həyatında yeni dövr başlayır. “Burada yaradılan şərait ən yüksək standartlara cavab verir. Gözəl, yaraşıqlı binalar, geniş otaqlar, mənzillər. Bu, bizim siyasətimizi göstərir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məcburi köçkünlərin problemlərinin həlli bizim üçün ən prioritet məsələdir”.

Dövlət başçısı bu prosesin davamlı olacağını, bütün məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılacağını xüsusi vurğuladı: “Təkcə keçən il məcburi köçkünlər üçün 5 mindən çox mənzil inşa edilmişdir. Onlar bu mənzillərə köçürülür. Bu il isə bizim planlarımızda minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bu prosedə start verilib və əminəm ki, ilin sonuna qədər biz buna nail olacağıq”.

Haqiqətən də son illərdə həm dövlət, həm də özəl sektor tərəfindən köçkünlər üçün mənzillərin tikintisinə başlanıb. Ötən il açılan “Qobu Park” köçkün şəhərciyində mindən çox ailə üçün yeni binalar, evlər tikilib, bütün infrastruktur yaradılıb. İşğaldan azad edilən Cəbrayıl Mərcanlıda öncə 50, sonra isə 100 evin tikintisi başa çatdırılıb, biznes üçün də çox gözəl şərait yaradılıb. Tərtərin Şıxarx qəsəbəsində tikilmiş şəhərcik isə 1200 ailənin mənzil problemini həll edib. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırığı ilə 2017-ci ilin may ayında Qaradağ rayonunda 1026 məcburi köçkün ailəsi üçün inşa edilən yaşayış kompleksinin təməli qoyulub. Ağsəon rayonunun Masa-zır, Mehdiabad, həmçinin Sabuncu rayonunun Ramana qəsəbələrində 470 mənzil məcburi köçkünlərə təqdim edilib. Bununla yanaşı, Heydər Əliyev Fondu tərəfindən alınan 465 mənzilə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki Təcili Tibbi Yardım Stansiyasının yarıncıq binasından məcburi köçkün ailələrinin köçürülməsi başa çatdırılıb.

Dövlətin sosial siyasətində yalnız məcburi köçkünlərin problemlərinin

həlli, onların məişət şəraitinin yaxşılaşdırılması durmur. Bütün vətəndaşların probleminə, rifahının yaxşılaşdırılmasına önəm verilir, qayğı göstərilir, ciddi diqqət və nəzarət edilir. Əməkhaqqı, pensiya və təqaüdlərin istehlak tələbinə uyğun artırılması və indeksləşdirilməsi, mütəmadi olaraq əhalinin real gəlirlərinin bazar səviyyəsinə uyğunlaşdırılması, aztəminatlı insanların, tələbələr, əlillərin, şəhid ailələri və veteranların sosial müdafiəsinin təşkili, məktəb və xəstəxanaların tikintisi, səhiyyə, təhsil sahələrinin, sosial sığorta qaydalarının, ünvanlı sosial yardım və pensiya sisteminin təkmilləşdirilməsi sahəsində atılan addımlar Azərbaycan dövlətinin çoxşaxəli sosial siyasətinin təzahür formalarının yalnız bir hissəsidir.

Ölkədə sosial sahədə görülən işlərin miqyasını təsəvvür etmək üçün təkə maaş və pensiyaların, o cümlədən minimum əməkhaqqının son 15 ildə bir neçə dəfə artırıldığına nəzər salmaq kifayətdir. Həmin müddətdə maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6,5 dəfə artıb. Ötən il də Prezidentin müvafiq sərəncamları ilə bütün növ pensiyalar, təqaüdlər və sosial müavinətlər artırılmışdır.

Biz ölkəmizi müasirləşdirməliyə, biz Azərbaycanı inkişaf etdirməliyə. Elə etməliyə ki, bütün problemlər öz həllini tapsın. İqtisadi, sosial sahələrdə, məhkəmə-hüquq, dövlət orqanları sahələrində bütün xoşagəlməz hallara son qoyulmalıdır. Azərbaycanda şəffaflıq tam təmin edilməlidir və biz buna nail olacağıq. Bu, bizə əlavə imkanlar verəcək. Bütcdə daxilolmaları daha da artacaq, sosial məsələlərin həlli daha da sürətlə gedəcək.

İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Quruculuq, abadlıq, inkişaf – Azərbaycanı fərqləndirən amillər



Əməkhaqları

Prezidentin sərəncamı ilə martın 1-dən ölkə üzrə minimum aylıq əməkhaqqının 180 manat müəyyən edilməsi birbaşa əhalinin rifahının yüksəldilməsinə xidmət edir. Həmin sərəncamın imzalanması ölkədə çalışan 600 min nəfərin əməkhaqqının artırılması deməkdir. Yəni, qanunla dövlət sektorunda işləyən 450 min nəfərlə yanaşı, özəl sektorda çalışan 150 min nəfərin də əməkhaqqı 180 manatdan aşağı olmayacaqdı. Bir sözlə, martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər əmək müqavilələrində müvafiq dəyişikliklər edərək minimum əməkhaqqını 180 manata çatdırmalı və bu dəyişikliyi də Əmək Müqaviləsi Bildirisi üzrə Elektron

İnformasiya Sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməli olmuşlar.

Bu işə ciddi nəzarət olunur və minimum əməkhaqqını qeyd olunan səviyyəyə çatdırmayanlar əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə olan halda da aidyyəti məsuliyyət tədbirləri görülməkdir. Sərəncamla minimum əməkhaqqının artırılması müddəti çalışanların azı 40 faizinin əməkhaqlarının artmasına imkan verəcək. Prezident İlham Əliyev demişdir: “Biz minimum əməkhaqqını və pensiyaları qaldıran da mən bildirmişdim ki, bu proses bundan sonra da aparılacaq. Çünki biz əsas infrastruktur layihələrini demək olar ki, icra etmişik. Düzü, hələ ki, icra edilməyib layihələr var, o cümlədən regionalın sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Programında

kifayət qədər böyük tədbirlər nəzərdə tutulur. Ancaq biz, ilk növbədə, əsas diqqəti vətəndaşların sosial məsələlərinə yönəldəcəyik”.

Şəhid ailələri

Dövlət başçısı ölkədə əhalini narahat edən bütün sosial-iqtisadi məsələləri bilir və onları daim diqqət mərkəzində saxlayır. Onların həlli istiqamətində ciddi tapşırıqlar verir, nəticəsi isə şəxson maraqlandır. Məsələn, şəhid ailələrinə, istisnasız olaraq, 11 min manat birdəfəlik müavinətlərin verilməsi, həmin kateqoriyaya aid olanlara müavinətin 242 manatdan 300 manata, həmçinin Əfqanıstan veteranlarının müavinətinin 220 manatdan 300 manata qaldırılması, məcburi

köçkünlərlə bağlı geniş inşaat proqramlarının icrası bu istiqamətdə görülən işlərin təsdiqidir.

Sosial müavinətlər

Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, sosial müavinətin məbləğinin yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata, I qrup əlilliyə görə 150 manata, II qrup əlilliyə görə 130 manata, III qrup əlilliyə görə isə 110 manata, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata, ailə başçısını itirməyə görə isə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata çatdırılması nə qədər ailənin büdcəsinə köməkdir. Sərəncam 576,8 min nəfərə yönəldən

sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edir.

Bəşdən çox uşağı olan qadınlara hər uşaq üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata, dəfn üçün ödənilən sosial müavinətin məbləğinin isə 146 manatdan 300 manata çatdırılması üçün normativ hüquqi aktların layihələri hazırlanır. 25 fevral tarixli sərəncam, eyni zamanda, Azərbaycan Prezidentinin təqaüdü ilə təmin edilənlərin əhatə dairəsinin genişlənməsinə əsas yaradıb. Belə ki, sərəncama uyğun olaraq I qrup əlillərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərə qulluq üçün əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, I qrup əlilliyi olan şəxslərə qulluq edənlərə və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlərə 50 manat məbləğində təqaüd təsis edilib. Sənəddə, habelə müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, 80 manat məbləğində Azərbaycan Prezidentinin təqaüdü təsis edilib.

Digər sərəncama əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin məbləği bu il aprelin 1-dən 50 faiz artırılıb ki, bu da dövlət başçısının həmin kateqoriyadan olanların sosial problemlərinin həllinə göstərdiyi növbəti qayğıdır. Prezident Kürdəxanıda yeni yaşayış kompleksinin açılışında bu məsələyə toxunaraq demişdir: “Bu yaxınlarda çox böyük sosial paket təsdiqləndi. O cümlədən məcburi köçkünlərin müavinətləri 50 faiz artmışdır. Özü də biz bu məbləği bir neçə dəfə artırırmış. Bu gün hər

bir köçkünə verilən müavinət 50 faiz artıb. Bu, bizim köçkünlərə olan diqqətimizi əks etdirir”.

Bundan başqa 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci dünya müharibəsi dövründə Leningrad şəhərinin mühasirəsi zamanı işləmiş və “Leningradın müdafiəsinə görə” medalı, “Leningrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünn məbləği (121 manat) 150 manata çatdırılıb.

Təqaüd və pensiyalar

Bununla yanaşı, son aylarda dövlət başçısının imzaladığı fərman və sərəncamlara əsasən, 100 minə yaxın tələbənin təqaüdünn artırılması, minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər qalxması və bunun müqabilində 223 min insanın pensiya təminatının yaxşılaşdırılması dövlətin bu təbəqəyə göstərdiyi diqqətin əyani sübutudur.

Ev sənədləri

Uzun illər ərzində vətəndaşları narahat edən problemlərdən biri kimi vaxtilə tikilmiş və hansısa səbəblərə görə rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşdirilməsi məsələsinin həlli haqqında imzalanan fərman da minlərlə vətəndaşımızı sevindirirdi. Çünki imzalanmış fərman əsasında bu məsələ həll olunmuş hesab edilməlidir. İnənırıq ki, yaxın gələcəkdə müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər.

Problemlı kreditlər

Problemlı kreditlərin həlli isə minlərlə ailənin kredit yükünü yüngülləşdirdi. Prezidentin həmin fərmanı ilə 800 min nəfərin kredit problemi birdəfəlik həll edildi. İlham Əliyev vətəndaşlar bank arasında etimad mühitini bərpa etdi, məhkəmə çəkişmələri vətəndaşın xeyrinə həll olundu. Bu fərmanla bir daha sübut olundu ki, Azərbaycan dövləti üçün öz vətəndaşının mənafeyindən üstün heç nə yoxdur.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”

Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Çünki Azərbaycan vətəndaşının problemlərinin həlli, onun rifahının yaxşılaşdırılması yolunda görülən işlər ölkənin prioritet məsələsidir. İnsanların rifahının yaxşılaşdırılması naminə dövlət başçısı tərəfindən imzalanan fərman və sərəncamlar dediklərimizin təsdiqidir.



Azərbaycan Respublikasındakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna, hökumətin ümumi daxili və xarici siyasətinə ölkə əhalisinin münasibətini öyrənmək məqsədilə Fransanın “Opinion Way” şirkəti tərəfindən Naxçıvan Muxtar Respublikası istisna olmaqla, Azərbaycanın bütün bölgələrində geniş rəy sorğusu keçirilib.

“Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5

faizi bütövlükdə müsbət cavab verib, onlardan 64 faizi bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5 faizi “əsasən bəyəndiyini” vurğulayıb, rəyi soruşulanların yalnız 6 faizi bu suala “bəyənmirəm”, 3,5 faizi isə “bilmirəm” cavabını verib.

Xatırladaq ki, aztəminatlı təbəqənin maddi rifahının yüksəldilməsi, sosial müavinətlərinin artırılması istiqamətində son illər ərzində bir sıra mühüm tədbirlər görüldü. Bu işlərin davamı olaraq Prezident İlham Əliyev cari il fevralın 26-da “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid

Prezidentin sosial-iqtisadi siyasətinin əhəli tərəfindən bəyənilməsi tam təbiidir

aylıq müavinətin artırılması haqqında” sərəncam imzalayıb. Həmin sənədə əsasən, vahid aylıq müavinətin məbləği aprelin 1-dən 50 faiz artırılıb. Minimum əməkhaqqının, sosial müavinətlərin, pensiya və təqaüdlərin artırılması, problemlı kreditlərin həlli, yeni tikililərdən mənzil alanların sənədlərinin rəsmiləşdirilməsi əhalinin rahat yaşaması üçün görülən işlərdir.

Dövlətimiz hər il minlərlə köçkün ailəsini yeni evlərlə, mənzillərlə təmin edir. Təkcə keçən il 5800-dən çox mənzil məcburi köçkünlərin istifadəsinə verilib. Bakı şəhərinin ərazisindəki yataxanalarda və digər inzibati binalarda müvəqqəti məskunlaşmış 810 məcburi köçkün ailəsi üçün Prezidentin sərəncamına əsasən inşasına 2018-ci ilin mart ayında başlanan,

doqquzmərtəbəli daha 15 binanın tikinti işləri yüksək keyfiyyətlə sona çatdırılıb. Aprelin 5-də Sabuncu rayonunun açılışı edilən bu yeni şəhərcik, ölkə üzrə məcburi köçkünlər üçün salınan sayca 103-cü müasir yaşayış kompleksidir.

Bu, dövlətimizin sosial siyasətinin göstəricisidir. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Məcburi köçkünlərin problemlərinin həlli ölkə üçün ən prioritet məsələdir. Dövlət başçısı bu prosesin davamlı olacağını, bütün məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılacağını xüsusi vurğulamışdır: “Bu il isə bizim planlarımızda minimum 6 min mənzilin istifadəyə verilməsi nəzərdə tutulub. Artıq bu prosedə start verilib və əminəm ki, ilin sonuna qədər biz buna nail olacağıq”.

Sosial sahədə əsl inqilabi dönüş başlanıb. 3 milyon insanı əhatə edən böyük sosial paket həyata keçirilir. Cəmiyyəti düşündürən istənilən məsələdə Prezident xalqla həmrəylik nümayiş etdirir və irəli sürülən məsələlərin həlli ilə bağlı operativ tədbirlər həyata keçirir.

Buna görə də Fransanın “Opinion Way” şirkətinin Azərbaycandakı mövcud ictimai-siyasi vəziyyətə, Prezident İlham Əliyevin son bir ildə həyata keçirdiyi islahat kursuna xalqın münasibətini öyrənmək məqsədilə keçirdiyi rəy sorğusunda vətəndaşların böyük əksəriyyəti Prezidentin siyasi kursunu bəyəndiyini bildirib. Görürük ki, respondentlərin cavabları müxtəlif səviyyəli ekspert qiymətləndirmələri və xalqın fikirləri ilə üst-üstə düşür.

Məsələ bundadır ki, əksər beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları son bir ildə Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, həyata keçirilən islahat kursunu böyük maraqla izləyir və müsbət səciyyəyləndirirlər. Dünya Bankının “Doing Business” hesabatında da Azərbaycan hazırda dünya miqyasında 25-ci yerdə qərar tutub. Aparıcı beynəlxalq reyting agentlikləri Azərbaycanın sosial-iqtisadi və maliyyə durumunu yüksək qiymətləndirirlər. Odur ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını əks etdirən sosial-iqtisadi siyasətinin ölkə əhalisi tərəfindən bəyənilməsi tam təbiidir.

Aydın HÜSEYNOV,
Milli Məclisin deputatı

Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib

□ **Aprelin 10-da Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın iclası keçirilib.**

AZƏRTAC xəbər verir ki, iclasda komissiyanın üzvləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Baş nazirin müavini, komissiyanın sədri Əli Əhmədov iclasın gündəliyində üç məsələnin olduğunu bildirib. Bunlar uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə 2018-ci il üçün hesabatın müzakirəsi, 2019-cu ildə monitorinq keçirilməsi nəzərdə tutulan dövlət uşaq müəssisələrinin siyahısının təsdiq edilməsi və komissiyanın nəzdində yaradılan işçi qrupun tərkibinin təsdiq edilməsi məsələləridir.

Uşaq hüquqlarının təmin edilməsi vəziyyətinə dair ölkə üzrə 2018-ci il üçün hesabatla çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova



uşaqlarla işin vacibliyini bildirib. Qeyd edib ki, bu işdə əsas rol valideynlərin üzərinə düşür.

Qeyd edək ki, Azərbaycanda uşaq hüquqlarının həyata keçirilməsi və bu istiqamətdə müvafiq tədbirlərin

görməsi müxtəlif qurumlar tərəfindən aparılır. Bu qurumların gördüyü işlərə və onların fəaliyyətinin əlaqələndirilməsinə isə Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya baxır.

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN İrana humanitar yardım göndərib

İran İslam Respublikasında aramsız yağışlar nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi (FHN) aprelin 10-da Azərbaycan Hökuməti adından bu ölkəyə humanitar yardım göndərib.

AZƏRTAC xəbər verir ki, FHN-in ayırdığı humanitar yardım aprelin 10-da Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Mülki Müdafiə Alayından İrana yola salınıb. Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə jurnalistlərə müsahibəsində bildirib ki, ümumi dəyəri 950 min manat olan humanitar yardıma 166 ədəd mətbəx dəsti, 3 min ədəd yataq dəsti, 75 çadır, 150 ədəd müxtəlif parametrlə



su nasosu, 5 ədəd 4 metrlik rezin qayıq, 140 ədəd işçi geyimi, 320 xilasedici geyim dəsti və 200 ədəd xilasedici jilet, "Katerpillar", "Komatsu" markalı iki ədəd ekskavator daxildir.

Qeyd edək ki, baş vermiş təbii fəlakət insan itkisi və dağıntılara səbəb olub, infrastrukturaya ciddi ziyan dəyib. Azərbaycan Prezidenti İlham Əliyev təbii fəlakət nəticəsində insan tələfatı ilə əlaqədar martın 27-də İran Prezidenti Həsən Ruhaniyə başsağlığı verib.



Dövlət Komitəsi: Yanğın zamanı ziyan dəymiş 23 mənzilin sakinlərinə dövlət tərəfindən kirayə pulu veriləcək

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aprelin 10-da Bakıda, Babək prospektində məcburi köçkünlərin məskunlaşdıqları binada baş verən yanğınla əlaqədar məlumat yayıb.



Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə xəbər alındıqdan dərhal sonra Baş nazirin müavini Əli Əhmədov, Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri və digər məsul işçilər hadisə yerində olublar. Yanğın baş verdikdən sonra Dövlət Komitəsi

tərəfindən yaradılmış komissiya hadisə yerinə gedib, siyahıyaalınma aparılıb.

Qeyd edək ki, yanğın binanın üçüncü mərtəbəsində dəhlizdə baş verib. Yanğının söndürülməsi zamanı sudan ziyan çəkmiş 23 mənzildə yaşayan məcburi köçkünlərə dövlət tərəfindən kirayə pulu veriləcək.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən biri azyaşlı olmaqla 2 nəfər xilas edilib, 10 sakin təxliyə olunub. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Xəsarət alan

Hikmət Hacıyev: İşğal olunmuş ərazilərimizdə qeyri-qanuni fəaliyyətlər problemi ilə bağlı tədbirlər davam etdiriləcək

BMT-nin Cenevrə Bölməsinin qərargahında Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyi BMT-nin Sülh Universiteti ilə birgə "Münaqişə ərazilərində qeyri-qanuni iqtisadi fəaliyyətlərin insan hüquqlarına təsirləri" mövzusunda beynəlxalq konfrans təşkil edib.

Konfransın nəticələrini AZƏRTAC-a şərh edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Prezident İlham Əliyev ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətlərin qarşısının alınmasını xarici siyasətimizin qarşısında mühüm tapşırıqlar kimi qoyub. Bu xüsusda Azərbaycanda və xaricdə müxtəlif tədbirlər keçirilir. Belə ki, martın 5-də beynəlxalq ekspertlərin iştirakı ilə Azərbaycanda hərbi işğal altında olan ərazilər və üçüncü tərəflərin məsuliyyəti adı altında beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının malik olduğu peyk imkanlarından istifadə etməklə, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdi-

yi fəaliyyətləri sübut edən faktlar müəyyən olundu və bu da bir hesabat formasında beynəlxalq ictimaiyyətə təqdim edildi.

Bu prosesin ardınca isə bu gün BMT-nin Cenevrə Bölməsində "İşğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlər və onların insan hüquqlarına təsiri" mövzusunda konfrans keçirildi. Bu tədbirə paralel olaraq, Strasburqda Avropa Şurasının mənzil-qərargahında da qeyri-qanuni fəaliyyətlər və onların insan hüquqlarına təsiri mövzusunda konfrans keçirildi. Şöbə müdiri qeyd edib ki, bugünkü konfransda məhz qeyri-qanuni iqtisadi fəaliyyətlər və onların insan hüquqlarına təsiri mövzuna toxunulub. Beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq, xüsusilə də Cenevrə Konvensiyaları nöqtəyi-nəzərdən baxdıqda və beynəlxalq təcrübəyə müraciət etdikdə, aydın şəkildə görünür ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərin



qaldırılır və beynəlxalq problemin tərkib hissəsində Azərbaycan Respublikasının üzvləşdiyi problem də dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Şöbə müdiri qeyd edib ki, bugünkü konfransda məhz qeyri-qanuni iqtisadi fəaliyyətlər və onların insan hüquqlarına təsiri mövzuna toxunulub. Beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq, xüsusilə də Cenevrə Konvensiyaları nöqtəyi-nəzərdən baxdıqda və beynəlxalq təcrübəyə müraciət etdikdə, aydın şəkildə görünür ki, işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyətlərin

həyata keçirilməsi dövlətlər üzərinə konkret beynəlxalq hüquqi məsuliyyət də qoyur. Buna baxmayaraq, Ermənistan Respublikası öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd şəkildə Azərbaycanın işğal olunmuş ərazilərində bir neçə istiqamət üzrə qeyri-qanuni fəaliyyətlər aparır. Bunların arasında narahatlıq doğuran məqamlardan biri də Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşma siyasətinin aparılmasıdır. Belə ki, Suriyadan olan qaçqınların Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi, burada demoqrafik tərkibin

dəyişdirilməsi, həmçinin işğal edilmiş ərazilərdə Azərbaycanın maddi-mədəniyyət abidələrinin dağıdılması və talan edilməsi, onların Azərbaycan xalqına mənsubluğunu bildiren memarlıq xüsusiyyətlərinin dəyişdirilməsi istiqamətində fəaliyyət göstərilir, addımlar atılır.

Beynəlxalq hüquqda bu məsələ aydın şəkildə müəyyən olunsun da, dövlətlərin milli qanunları səviyyəsinə gəldikdə, burada ziddiyyətlər üzə çıxır. Açıq şəkildə qeyd etməliyəm ki, bəzi dövlətlərin hüquqi və fiziki şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərirlər və bu məsələ də bu gün konfrans çərçivəsində müzakirə olundu.

Hikmət Hacıyev, həmçinin diqqətə çatdırıb ki, bu kimi tədbirlər davam etdiriləcək. BMT-nin aidiyyəti üzrə digər təsisatlarında, o cümlədən Nyu-Yorkdakı mənzil-qərargahında da bu istiqamətdə müvafiq tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Elgün NİFTƏLİ,
AZƏRTAC-ın xüsusi müxbiri

Cenevrə

Milli Məclisin deputatı Avropa Parlamentini Azərbaycana daha korrekt münasibət göstərməyə çağırır

İnsan haqlarına hörmətin tam bərqərar olacağı, bütün istiqamətlərdə qanunun aliliyinin təmin ediləcəyi daha rahat, daha yaşamalılı Avropa Evini qurmaq yolunda çalışmalar yeni söhbət deyil. Bu istiqamətdə müzakirələr də, müxtəlif layihələrin hazırlanması da son yarım əsrərdən artıq müddətdə intensiv şəkildə davam etməkdədir. Lakin son dövrdə bu cəhdlər bir qədər də artıb və daha məqsədyönlü olub. Zənnimcə, bunun başlıca səbəbi Avropanın bütövləşməsi istiqamətində problemlərin ildən-ilə çoxalması, Avropa "maşını" mexanizmlərinin heç də həmişə rəvan işləməməsi, ayrı-ayrı böhranlı halların çoxalması ilə bağlıdır. 28 ölkəni əhatə edən Avropa Parlamenti ilə 47 üzv dövlət birləşdirən Avropa Şurası quruluşlarına, iş üsullarına görə nə qədər fərqli olsalar da, fəlsəfəsi etibarilə bir-birinə çox yaxındır və mahiyyətə uyğun məqsədlərə xidmət edirlər.



nümayiş etdirən və həqiqətlərin təhrifi ilə müşayiət olunan çıxışlar bunun bariz nümunəsidir. Üstəlik, Avropa Parlamentinin bir sıra deputatları da Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərlərə getməklə açıq şəkildə separatizmə və işğala dəstəklərini ifadə etmişlər", - deyə deputat bildirib.

O vurğulayıb ki, demokratik dəyərlərə sədaqət, qanunun aliliyinə hörmət vacib meyarlardır. Onlara hansısa məsələdə riayət edib, hansısa məsələdə onlardan sapınmaq qəbul edilməzdir. Yarım demokrat olmaq mümkün deyil. Riyakarlıqla bu mühüm dəyər qətiyyənlə uyğun gəlmir.

R.Hüseynov Avropa Şurasının digər Avropa təsisatları ilə müqayisədə bir sıra üstünlükləri olduğunu, Avropa İttifaqının, Avropa Parlamentinin bu təcrübələrdən bəhrələnməsinin faydalı olacağını

diqqətə çatdırıb. "Avropa Şurasının qitədə demokratik fəzanın yaranması, müştərek qanun müstəvisinin formalaşmasında on illərlə gerçəkləşdirdiyi tədbirlər ən yüksək təqdirəlayiqdir. İndiki halda da Avropa İttifaqının və Avropa Parlamentinin Avropa Şurasından və onun Parlament Assambleyasının təcrübələrindən bəhrələnməsi həm zəruri, həm əhəmiyyətlidir. Yəni, demokratiya və qanunçuluq sahəsində daha işlək, daha mütəhərrik və müştərek istifadəyə layiq mexanizmlərin yaradılmasından söhbət gədersə, şübhəsiz ki, burada Avropa Şurasının təcrübələri əsas dayaq nöqtəsi kimi götürülməlidir", - deyə R.Hüseynov qeyd edib.

Şəhla AĞALAROVA,
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Anadolu Agentliyi: Azərbaycan xalqı İlham Əliyevin islahatlarını dəstəkləyir

Türkiyənin Anadolu Agentliyi Fransanın nüfuzlu və peşəkar tədqiqat mərkəzlərindən biri olan "Opinion Way" şirkətinin Azərbaycan Prezidentinin son 1 il ərzindəki fəaliyyəti ilə bağlı keçirdiyi rey sorğusunun nəticələri barədə məlumat yayıb.

Agentlik məlumatı "Azərbaycan xalqı İlham Əliyevin islahatlarını dəstəkləyir" serlovhesi ilə təqdim edib.

Məlumatda bildirilir ki, sorğunun "Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz" sualına respondentlərin 85,1 faizi bütövlükdə müsbət cavab verib.

Anadolu Agentliyi sorğu blankında olan digər sualların cavabları barədə də oxuculara



ətraflı məlumat verib.

Sabir ŞAHTAXTI,
AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Beynəlxalq Valyuta Fondu ilə Azərbaycanın gələcək inkişaf planları müzakirə edilib

Beynəlxalq Valyuta Fondu (BVF) ilə Azərbaycan arasında texniki əməkdaşlıq sahəsində mövcud əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub.

Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 10-da maliyyə naziri Samir Şərifov Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının yeni rəhbəri Natalia Tamirisa ilə görüşüb. Görüşdə Azərbaycan üzrə missiyanın keçmiş rəhbəri Məhəmməd el-Qorçı də iştirak edib.

Tənqisliq xarakteri daşıyan görüşdə BVF ilə Azərbaycan arasında texniki əməkdaşlıq

sahəsində mövcud əlaqələrinin hazırkı vəziyyəti və perspektivləri, gələcək inkişaf planları barədə fikir mübadiləsi aparılıb. Həmçinin ölkədə makroiqtisadi sabitliyin, davamlı və dayanıqlı iqtisadi inkişafın təmin olunduğu, əlverişli biznes və investisiya mühitinin yaradıldığı qeyd olunub.

S.Şərifov N.Tamirisaaya gələcək fəaliyyətində uğurlar arzulayıb, BVF ilə Azərbaycan arasında mövcud yüksək səviyyəli əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində say göstərməsinə ümidvar olduğunu bildirib.

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

№ 153

“Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Minimum aylıq əməkhaqqının artırılması və “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 8 fevral

tarixli 937 nömrəli Sərəncamının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **QƏRARA ALIR:**

1. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 270 nömrəli Qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1349; 2018, № 3, maddə 612, № 11, maddə 2432) 4-cü hissəsi aşağıdakı redaksiyada verilsin:

“4. Müəllimlərinin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi

Bakı şəhəri, 10 aprel 2019-cu il

aparılan dövlət ümumi təhsil müəssisələrinin direktorlarının aylıq vəzifə maaşı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2019-cu il 28 fevral tarixli 68 nömrəli Qərarına 1 nömrəli əlavə - “Dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə (Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın), AMEA-nın Naxçıvan və Gəncə bölmələrinin tabeliyində olan elmi müəssisə və təşkilatlar istisna olmaqla) çalışan işçilərin əməyinin ödənilməsinin Vahid Tarif Cədvəli”nin 18-ci dərəcəsinə uyğun olaraq, direktor müavinlərinin aylıq vəzifə maaşı isə direktorun vəzifə maaşından 10 faiz aşağı müəyyən edilsin.”.

2. Bu Qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Novruz MƏMMƏDOV
Azərbaycan Respublikasının
Baş naziri

On milyonuncu vətəndaşın doğum haqqında şəhadətnaməsi valideynlərinə təntənəli surətdə təqdim olunub

Bu il aprelin 6-da respublikamızın on milyonuncu vətəndaşının dünyaya gəlməsi ilə Azərbaycan demoqrafik inkişaf baxımından nəinki keçmiş sovet ittifaqı dövlətləri, həmçinin bir çox Avropa ölkələri arasında liderə çevrilib.

Bu əlamətdar hadisə münasibətilə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan xalqını və körpənin valideynlərini təbrik edərək xeyir-dua veriblər.

AZƏRTAC xəbər verir ki, aprelin 10-da körpənin valideynləri Rauf Həsənov və Nigar Ocaqova Ədliyyə Nazirliyinin Bakı şəhəri

Nərimanov rayon qeydiyyat şöbəsinə gələrək ilk övladlarının adını məhz Mehriban xanım Əliyevanın şərəfinə Mehriban adlandırdıqlarını bildiriblər.

Valideynlər Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın analara və uşaqlara daim həssaslıqla yanaşdığını qeyd edib, onlara göstərilən qayğıya görə dövlətimizin



başçısına və xanımına minnətdarlıqlarını ifadə ediblər.

Qeydiyyat şöbəsinin rəisi Səadət İsmayilova on milyonuncu vətəndaşımız Mehriban Həsənovanın doğum haqqında

şəhadətnaməsini təntənəli surətdə valideynlərinə təqdim edib.

Sonda valideynlər təbrik edilib, onlara xatirə hədiyyəsi təqdim olunub, övladlarına uzun ömür və uğurlu gələcək arzulanıb.

İctimaiyyətin ədliyyə və məhkəmə fəaliyyəti barədə geniş məlumatlandırılması məqsədilə brifinq keçirilib

□ **İctimaiyyətin ədliyyə və məhkəmə fəaliyyəti barədə daha geniş məlumatlandırılması məqsədilə Ədliyyə Nazirliyinin Azərbaycan Mətbuat Şurası ilə birgə nazirliyin fəaliyyət istiqamətləri üzrə reallaşdırdığı ardıcıl tədbirlər davam etdirilir.**

Aprelin 10-da Bakı Biznes Mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat və notariat fəaliyyəti, tətbiq olunan informasiya-kommunikasiya texnologiyaları, elektron sistemlər və müxtəlif reyestrələr barədə növbəti brifinq keçirilib.

Tədbirdə nazirliyin aidiyyəti struktur qurumlarının, Mətbuat Şurasının rəhbərliyi, Milli Məclisin deputatları, ədliyyə naziri yanında İctimai Komitənin üzvləri və vətəndaş cəmiyyəti institutlarının, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Brifinqi açan nazirliyin insan hüquqları və ictimaiyyətə əlaqələr idarəsinin rəis müavini Aynur Sabitova və Mətbuat Şurasının sədri Əflatun Amaşov açıq hökumətin təşviqi prinsiplərindən irəli gələrək əhalinin mütəmadi maarifləndirilməsi işində vətəndaş cəmiyyəti institutlarının və kütləvi informasiya vasitələrinin mühüm rolunu qeyd edib, bu baxımdan belə tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, fəaliyyətini hər zaman şəffaflıq və aşkarlıq prinsipləri əsasında quran Ədliyyə Nazirliyi media orqanları ilə əməkdaşlığa daim xüsusi önəm verir və nazirliyin bütün fəaliyyət istiqamətləri barədə brifinqlərin keçirilməsi mütəmadi xarakter daşıyır.

Sonra nazirliyin qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədov, informasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağahərim Səmədzadə və Əhalinin Dövlət Reyestri Xidmətinin rəis müavini Mehdi Nəcəfov bu sahələrdə fəaliyyətin təşkil, həyata keçirilən islahat-



lar və yeniliklər barədə məlumat veriblər. Brifinqdə ədliyyə və məhkəmə sahəsində tətbiq olunan innovasiyalarla tanış olan media nümayəndələrinə notariat hərəkətlərinin rəsmiləşdirilməsində tətbiq olunan rəqəmsal texnologiyalar, o cümlədən notariat ofislerini vahid şəbəkədə birləşdirən “Elektron notariat” informasiya sistemi barədə məlumat verilib. Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə öten ilin noyabrında qəbul edilmiş “Notariat haqqında” Qanuna edilən əsaslı dəyişikliklərin daha müasir texnologiyaların və innovasiyaların tətbiqinə geniş imkan yaratdığı qeyd olunub.

Sonra məsafədən xidmətlərə tələbatın artması ilə əlaqədar və əhalinin məmnunluğunun təmin edilməsi üçün müasir avadanlıqla təchiz olunan “Elektron notariat” informasiya sistemində birbaşa çıxışı olan notariusların xüsusi səyyar çantaları, habelə bu yaxınlarda istifadəyə verilmiş elektron ədliyyə köşkü barədə məlumat verilib.

Bununla yanaşı, dövlətimizin başçısının

yoxlamaların dayandırılması ilə bağlı imzalanan fərman və sərəncamlar, qanunvericiliyə edilmiş müntəzəqi dəyişikliklərə əsasən iştirakçısı olduqları müqavilələr üzrə öhdəliklərin notariusun icra qeydi əsasında sadələşdirilmiş elektron qaydada həyata keçirilməsi imkanları xüsusilə vurğulanıb. Həmçinin vətəndaşların ailə və mülki hüquq münasibətlərindən yaranan sənədlərin toplanmasını və mühafizəsini həyata keçirən dövlət notariat arxivinin və vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin fəaliyyətindən söhbət açılıb. Bildirilib ki, hazırda vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərinin avtomatlaşdırılması qaydada aparılması 15 milyona yaxın arxiv sənədinin rəqəmsallaşdırılması nəticəsində mümkün olub.

Görülən tədbirlər arasında ailə-nikah münasibətlərinin qorunub saxlanmasına xidmət edən, vətəndaş cəmiyyəti institutları ilə birgə layihə çərçivəsində qeydiyyat şöbələrində təşkil olunan psixoloqların mediası-

ya xidmətlərinin sosial əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, öten ilin sentyabrından verilməsinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrinin elektron daşıyıcısında ki məlumatlar “Əhalinin Dövlət Reyestri” informasiya sistemindən əldə edilir. Keçən əsrdə tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktları barədə milyonlarla məlumatın eyniləşdirilməsi həyata keçirilməklə mötəbərliyi təmin olunur.

Brifinqdə, həmçinin ədliyyə orqanları tərəfindən əhaliyə 30-dan çox elektron xidmətlərin göstərilməsi, onların səmərəliliyinin artırılması və tətbiqinin genişləndirilməsi vurğulanıb. İnnovativ həllərin tətbiqinin məhkəmələrin fəaliyyətində də geniş vüsət aldığı, “Elektron məhkəmə” informasiya sisteminin vətəndaşların məhkəmələrə elektron müraciət imkanlarını yaratdığı, ədalət mühakiməsinin elçətanlığını asanlaşdırdığı qeyd olunub.

Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və kütləvi informasiya vasitələrinin rəhbərləri çıxışlarında bildiriblər ki, belə tədbirlər dövlət qurumları ilə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. Ədliyyə Nazirliyi ilə Mətbuat Şurasının təşkil etdiyi görüş KİV-lərlə nazirlik arasında əməkdaşlığın genişləndirilməsi, habelə bu sahədə görülmüş işlər barədə ictimaiyyətin dolğun məlumatlandırılması baxımından vacib əhəmiyyət kəsb edir.

Brifinqdə sual-cavab sessiyası keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb, media ilə əlaqələrin əhəmiyyəti, qarşılıqlı fəaliyyətin zəruriliyi və əməkdaşlığın prioritet istiqamətləri müzakirə olunub, jurnalistlərin sualları cavablandırılıb.

AZƏRTAC

Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif edilib

Azərbaycanın xarici işlər nazirinin müavini, ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Macarıstanın ali ordeni ilə təltif olunub.

Universitetdən AZƏRTAC-a bildirilib ki, “Macarıstanın Xidmətlərinə görə Komandor Xaçı”nı Hafiz Paşayevə Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi təqdim edib. ADA Universitetində keçirilən mərasimdə səfir

ki, ali ordeni bütün ADA Universiteti adından qəbul edir və bundan sonra iki ölkənin elmi icmasını yaxınlaşdırmaq üçün daha həvəslə səy göstərəcək. O deyib: “Hər iki tərəf üçün mümkün sayda çox tələbə təhsilləndirmək vacibdir ki,



ölkəsinin Prezidenti Yanoş Aderin adından təbrikləri çatdırıb və mükafatı

təqdim edib. O vurğulayıb ki, Hafiz Paşayev bu ali ordenə Macarıstan-Azərbaycan əməkdaşlığının strateji səviyyəyə çatdırılması, ölkələrimiz arasında mədəni və elmi sahədə münasibətlərin möhkəmləndirilməsində töhfəsinə görə layiq görülüb.

Mükafata görə təşəkkürünü ifadə edən Hafiz Paşayev bildirib

gələcəyimiz əmin əllərdə olsun”.

Mərasimdən sonra işçi görüş zamanı səfir Viktor Sederkenyi bu günlərdə Azərbaycana səfər edən Macarıstanın xarici siyasət və ticarət naziri Peter Siyartının ADA Universitetindəki çıxışı barədə yüksək təəssüratını bölüşüb. O qeyd edib ki, nazir ADA-nın tələbə və müəllim heyəti qarşısındakı çıxışını və daha sonra dinamik sual-cavab sessiyasını səfərinin yadda qalan hissəsi kimi

xatırlayıb.

Rektor Hafiz Paşayev səfirlə söhbəti zamanı hələ Sovet İttifaqı dövründə Macarıstana alim kimi etdiyi mübadilə səfərini xatırlayıb və bildirib ki, Macarıstan elmi, xüsusilə də nüvə fizikası sahəsi yüksək səviyyəli mütəxəssisləri ilə seçilirdi.

Tərəflər ADA Universitetinin Macarıstanın hazırda üç ali təhsil ocağı ilə imzaladığı əməkdaşlıq anlaşmalarının nəticələrini nəzərdən keçirib, artan sayda tələbə və müəllim

heyəti üzvlünün mübadilə proqramlarında iştirakını məmnunluqla qeyd ediblər. Vurğulanıb ki, ADA Macarıstan universitetlərinə 27 nəfər göndərməklə, qarşı tərəfin 7 tələbəsini mübadilə semestrlərinə qəbul edib. Tərəflər bu rəqəmləri daha da artıracaqlarını bildiriblər. ADA Universitetində Vişeqrad Qrupunun 25 illik yubileyinin elmi konfransla qeyd edilməsi də əməkdaşlığın uğurlu nəticələrindən biri kimi qeyd olunub.

Azərbaycanda sosial-iqtisadi islahatlara alternativ yoxdur

Fransanın “Opinion Way” şirkətinin Azərbaycanada keçirdiyi rəy sorğusunda iştirak edən respondentlərin fikrinə görə, dünyada və bölgədə yaşayan çoxsaylı mənfi proseslərdən asılı olmayaraq, respublikamız son bir ildə ictimai-siyasi sabitlik şəraitində dinamik sosial-iqtisadi inkişafını davam etdirib, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımlar atılıb, əhalinin firavan həyatı üçün ardıcıl tədbirlər görülüb.

Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair sorğu şirkətinin sualına respondentlərin böyük əksəriyyəti müsbət cavab verib. Bu, onunla bağlıdır ki, Azərbaycan Prezidenti daim xalqının yanındadır, onun qayğılarına, problemlərinə həssaslıqla yanaşıb.

Yeri gəlmişkən, Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlik Hesabatı”nın “Siyasətçilərə ictimai etimad” adlanan kateqoriyasında aparılan sorğu zamanı da Azərbaycan dünyada ən güclü xalq – iqtidar birliyi olan 20 ölkə arasında yer alıb. Burada dövlət başçısının xalqın mənafeyi naminə ciddi addımlar atdığı, iqtidarla xalq arasında böyük etimadın mövcudluğu, bunun isə cəmiyyətin inki-

şafını sürətləndirən davamlı islahatlarla, ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunması ilə şərtləndiyi qeyd olunub.

Onu da xatırladı ki, son bir il ərzində aparılan iqtisadi islahatlar nəticəsində əhalinin maddi rifah halının və yaşayış, eləcə də məşğulluq səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi özünü göstərib. Əhalinin sosial müdafiəsinin günün tələblərinə uyğun təşkil, bu sahədəki problemlərin aradan qaldırılması sayəsində respublikamızda yoxsulluq həddində yaşayanların sayı xeyli azalıb.

Ünvanıylə, dövlətimizin başçısı cənab İlham Əliyev prezidentlik fəaliyyəti dövründə Azərbaycan vətəndaşına qayğı ilə yanaşıb, onun rifahının yüksəldilməsini,



sosial problemlərinin həllini daim prioritet vəzifə kimi görüb və bu istiqamətdə məqsədyönlü islahatlar reallaşdırıb.

Hazırda Azərbaycanda iqtisadiyyatın davamlı inkişaf etdirilməsi və diversifikasiya, qeyri-neft sektorunda rəqabətqabiliyyətli, eyni zamanda, irxəyönlü, innovasiyalara əsaslanan yeni istehsal sahələrinin yaradılması, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi ilə bağlı kompleks tədbirlər uğurla həyata keçirilib.

Sənaye sahəsində biznesin stimullaşdırılması və istehsalda məşğulluğun artırılması məqsədilə sənaye zonaları yaradılıb, sənaye parklarında və məhəllələrində sahibkarların səmərəli fəaliyyəti üçün

zəruri infrastruktur qurulur, güzəştli rejim tətbiq olunur.

Onu da qeyd edim ki, son bir ildə aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına müsbət təsir göstərib. Bu isə şəhid ailələrinin sosial məsələlərinin həllini, məcburi köçkünlərlə bağlı geniş inşaat proqramlarının icrasını, minimum əməkhaqları və pensiyaların, tələbə təqaüdlərinin artırılmasını, problemlı kreditlər, həmçinin təxminən 400 çoxmənzilli binanın sənədləşməsi məsələsində yaranmış çətinliklərin köklü şəkildə aradan qaldırılmasını şərtləndirib. Bir sözlə, cənab İlham Əliyev tərəfindən gerçəkləşdirilən və ölkəmizin daha da inkişafına rəvac verən islahatlar məhz dövlətimizin və xalqımızın maraqlarına xidmət edib. Bütün bunlar isə “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunda respondentlərin ölkədaxili vəziyyəti və Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirmələrində önəmli rol oynayıb.

Cavanşir PAŞAZADƏ,
Milli Məclisin deputatı

“Qədəmlərin uğurlu olsun, 10 milyonuncu soydaşımız!”

Müstəqil Azərbaycan dövlətinin 10 milyonuncu sakininin dünyaya gəlməsini böyük sevinc və qürurla qarşılayan paytaxtın Nəsimi rayonunun ictimaiyyəti “Qədəmlərin uğurlu olsun, 10 milyonuncu soydaşımız!” xitabı ilə müxtəlif aksiya və şənliklər keçirib.

10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə təşkil edilən ağacəkmə imaciliyindən sonra Səməd Vurğun və Vəqif Küçələrinin kəsişməsində yerləşən

parkda təntənəli mərasim keçirilib. Aksiyada Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şənlikdə 200-dən artıq məktəblinin və gəncin iştirakı ilə “10 milyon” fleşmobu nümayiş etdirilib, bu xoşbəxt rəqəmlə bağlı xalqımızın yeni arzudələklərinin rəmzi olaraq havaya rəngarəng şarlar buraxılıb. Tanınmış müğənnilər, incəsənət ustaları və rayonun uşaq gənclər inkişaf mərkəzlərinin rəqs



kollektivlərinin çıxışları iştirakçılara xoş əhval, şənliyə yüksək təntənə gətirib. Sonda Azərbaycanın 10 milyonuncu vətəndaşının şərəfinə hazırlanmış “Qədəmlərin uğurlu olsun”

tortunu iştirakçıların alqış sədaları altında şənliyin ən yaşlı və ən gənc iştirakçısının kəsməsi mərasimə əlavə şirindir bəxş edib.

R.TAHİR, “Xalq qəzeti”

Tələbəlik illərində gözəllikdən bəhs edən yazların birindən bu fikri oxumşudum: Sevdinin hansısa gözəl məkanın bir müddət sonra sendə başqa təəssürat yaratması tamamilə təbii. Doğrusu, “Bir məkanı sevmişəmsə, təəssüratım dəyişməz” – deyə həmin arquməntə inanmırdım. Aradan on illər keçəndən sonra isə...

... Martin son günlərində bir dostumla Qax şəhərindəki İçəriqazı məhəlləsi ilə – indi oraya İçəriqazı küçəsi adı verilib – addımlıqca yad-şəhərdən nələr gəlib keçdisə, bir Allah bilir. Məkanın ilkinliyini yaşadən daş-divarlar, insanlığın ən təmiz dəyərlərini qoruyub saxlayan sakinlərin təbəssümü bükülmüş salamları, ətrini az qala divarın o biri tayından da hiss etdiyim çiçəklənmiş ağacların qənzəsi, daha nələr, nələr? “Nə yaxşı ki, bu diyar haqqında çox yazmışam” – deyə düşündüm və bəzi yazılarımı yada salmağa çalışırdım.


2016-cı il avqustun 26-da qəzetimdə verilmiş: “Qax:Yerli turizmin özünəməxsusluğu əcnəbi qonaqları heyran edir” adlı yazının sərlövəsi yadıma düşəndə isə, o zaman-ki təəssüratımla qətiyyən barışmadım. Çünki həmin özünəməxsusluq istənilən əcnəbiyə nisbətən mənə daha çox heyran edir. Üstəlik, tək bu küçə deyil, İmam Mustafayev küçəsi də eyni gözəlliyin daşıyıcısıdır.

Xatırladım ki, İçəriqazı


Rayon icra hakimiyyətinin başçısı Musa Şəhiliyevlə söhbətimizdə də Qaxın füsunkar təbiəti, tarixi abidələri, xüsusilə turizm imkanları barədə danışdıq. Musa müəllim İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bölgəmizə növbəti səfəri ilə əlamətdar, yaddaqalan bir il oldu. Möhtərəm Prezidentimizin Qaxa reallaşdırdığı səfərlərin hər biri rayonumuzun sosial-iqtisadi inkişafına möhkəm zəmin yaratmaqla, həyatımıza tarixi hadisə kimi daxil olur. Ölkə başçısının səfərləri zamanı rayonumuzda aparılan quruculuq işlərinə, insanların əməyinə verdiyi yüksək qiymət hər birimizi ruhlandırmaqla yanaşı, məsuliyyətimizi daha da artırır, yeni-yeni uğurlara stimül verir.

Həmsöhbətim dedi ki, bu gün rayondakı sosial-iqtisadi

sahələrin, xüsusilə turizmin və kənd təsərrüfatının inkişafına, sakinlərin sosial rifahına və rahatlığına xidmət edən bir çox obyektlər, məhz, möhtərəm Prezidentin səfərləri çərçivəsində, onun xeyir-duası ilə istifadəyə verilib. Ötən il növbəti səfəri zamanı ölkə Prezidenti rayonumuzda bir sıra sosial-infrastrukt-



“Sən xoşbəxtsən ki, indi Qaxdasan”



tur obyektlərinin açılışında iştirak edib və görülmüş işlərə yüksək qiymət verib. Belə ki, ölkə başçısı oktyabrın 28-də rayonumuzda səfəri zamanı Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun, “Yurd Hotel” mehmanxanasının, Qax Aqroparkının və yenidən qurulan Qax Damazlıq İpəkçilik Stansiyasının açılışlarında iştirak edib.

Eləcə də son bir il ərzində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 4 min nəfər

əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun tikintisi məqsədi ilə 15,1 milyon manat, Əlibaylı kəndində 216 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün ilkin olaraq 1 milyon manat, Qax şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 48 mənzilli yaşayış binasının tikintisi üçün 3 milyon manat vəsait ayrılıb. Bildirildi ki, dövlət başçısının sərəncamları ilə ayrılmış vəsaitlər hesabına Əlibaylı kəndində məktəb binasının, şəhər ərazisində isə 48 mənzilli yaşayış binasının tikintisinə başlanılıb, həmçinin yuxarıda qeyd olunduğu kimi Qax–Qıpçaq–Ağyazı avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilib.

Rayonun sosial-iqtisadi inkişafının rəqəmlərlə olan göstəricilərdən də danışan həmsöhbətim qeyd etdi ki, ötən il respublikamızın hər yerində olduğu kimi, Qaxda da müvafiq sahələrdə bir sıra işlər görü-

lüb və məqsədyönlü tədbirlər həyata keçirilib. Belə ki, rayon statistika idarəsi tərəfindən verilmiş məlumatlara əsasən, məhsulun ümumi buraxılışı 157 milyon 478 min manatlıq olub. Bu da əvvəlki ilə müqayisədə 2,3 faiz çoxdur. Məhsulun ümumi buraxılışının tərkibində sənaye məhsulu istehsalı 12 milyon 126 min manat, əvvəlki ilə müqayisədə 2,2 faiz çox, kənd təsərrüfatı məhsulu istehsalı 53 milyon 848 min manat və ya 3,1 faiz çox olub.

Məlum olduğu kimi, ötən il “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası başa çatıb. Dövlət proqramında Qax üçün nəzərdə tutulmuş 21 bənddən ibarət tədbirlərin icrası uğurla həyata keçirilib. Belə ki, proqramın icrası ilə bağlı ötən 5 il ərzində rayonda inzibati binalar, Qarabağ müharibəsi əlilləri üçün fərdi mənzillər, yeni məktəb binaları, uşaq bağçaları, səhiyyə obyektləri, sahil bəndləri tikilib, yaşayış məntəqələrinin qazılma işi davam etdirilib, yeni artizan və subartizan quruları qazılıb, respublika əhəmiyyəti, kəndlərarası və kəndlərin giriş yollarına asfalt örtüyü döşənilib. Görülmüş işlər nəticəsində son 5 il ərzində rayonda 2548-i daimi olmaqla 2637 yeni iş yeri, o cümlədən 2018-ci ildə daimi olmaqla 601 yeni iş yeri açılıb.

Qıpçaq kəndində 35 yerlik körpələr evi-uşaq bağçası tikilib, Qaxingiloy kənd 19 saylı və Qum kənd 16 saylı körpələr evi-uşaq bağçalarında təmir işlərinə başlanılıb. Təhsil Nazirliyi tərəfindən rayonun Qax

radolaq, Qarabaldır, Qapıçay və Əmircan kəndlərində modul tipli məktəblərin tikintisinə son təamamlama, şəhər 3 saylı və Qum kənd tam orta məktəblərində isə təmir işləri aparılıb. Təsmalı və Əlibaylı kəndlərində tam orta məktəb binalarının, Fıstıqlı və Aşağı-Malax kəndlərində modul tipli məktəblərin tikintisi davam etdirilib, Çınarlı kəndində modul tipli məktəbin tikintisinə başlanılıb.

Eləcə də, Mərkəzi Rayon



Xəstəxanası və poliklinika binalarında cari təmir işləri aparılıb, qazanxana binasının və maşın dayanacağına dam örtüyü dəyişdirilib, Əlibaylı kənd mədəniyyət evində və Qax Rayon Gənclər və İdman İdarəsinin inzibati binasının bir hissəsində cari təmir işləri aparılıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 2018-ci il tarixli müvafiq sərəncamı ilə Qax şəhəri üzrə müfəssəl planın hazırlanması üçün vəsait ayrılıb, işlərin görülməsi üçün Bakı Dövlət

Layihə İnstitutu ilə müqavilə bağlanılıb. Hazırda müfəssəl planın hazırlanması ilə bağlı işlər davam etdirilir.

Rayon rəhbəri qeyd etdi ki, Baydarlı kəndində Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qarabağ müharibəsi əlillərinə fərdi yaşayış evinin, İlisu kəndində “Uludağ” Turizm və İstirahət Kompleksində 65 yerlik otel və Ağçay kəndində “Bergs” otelində yeni korpusun tikintisi başa çatdırılıb. Qax şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması işləri davam etdirilib. İl ərzində rayon icra hakimiyyəti tərəfindən 98 fərdi yaşayış evinin tikintisinə, 44 fərdi yaşayış evinin istismarına,

keyfiyyətli barama istehsal olunub. İstehsal olunmuş baramaya görə kumçulara 112,5 min manat vəsait ödənilib.

Təhsil sektoru da daim diqqət mərkəzindədir. Rayonun tam orta məktəblərinin Azərbaycan və rus bölmələrini bitirmiş 403 məzunundan 282 nəfər tələbə adını qazanıb. Onlardan 22 nəfəri 600-dən çox, 54 nəfəri isə 500-700 arası bal toplayıb. Rayon üzrə 53 nəfər orta ixtisas məktəblərinə qəbul olunub.

Qax Elektrik Şəbəkəsi, Sukanal İdarəsi, Zaqatala Regional Qaz İstismar İdarəsinin Qax sahəsi, Kommunal Müəssisələri Kombinatı və digər təşkilatlar əhaliyə göstərilən xidmətin səviyyəsini qaldırmaq üçün lazım olan bütün addımları atırlar. Yeri gəlmişkən, bu yerdə bir narahatlıq da dilə gətirmək zərurəti yaranır. Belə ki, sadaladığımız



bu uğurları görmək istəməyən bəzi saytlardakı və ya sosial şəbəkələrdəki gənc həmkarlarımızın Qax haqqında yazdığı əsassız iddiaları, ittihamları oxuyanda adam, istər-istəməz, narahat olur. Düşünürsən ki, inkişaf, tərəqqi yolunda olan insanlara kömək edə bilmiriksə, heç olmasa, onları ruhdan salmayaq, əllərini işdən soyutmayaq.

Bütün bunlarla yanaşı, qaxlıları yeni-yeni uğurlara, daha fəiran sabaha ruhlandırın ziyalılarımız da var. Məsələn, rayonun Qaxmuğal kəndində anadan olmuş ziyalı, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədov doğma yurda diqqət və qayğısı ilə qaxlıların yurda bağlanmasını möhkəmləndirir. Elə bu səfirləri də Əhməd müəllimin dəfələrlə, hansısa telefon həmsöhbətinə dediyi fikirləri təminləyirik: “Sən xoşbəxtsən ki, indi Qaxdasan!”

İlqar HƏSƏNOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

Lənkəranda Aprel şəhidlərinin xatirəsi ehtiramla anılıb



2016-cı ilin aprel döyüşlərində erməni işğalçı ordusuna qarşı döyüşlərdə qəhrəmancasına həlak olmuş Rusif Ağayevin və Əlizamin İslamovun xatirəsi Lənkəranda ehtiramla yad olunub.

Bu münasibətlə rayonun Hirkan qəsəbəsində və Cil kəndində anım mərasimləri keçirilib. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Tələh Qaraşovun, icra aparatı rəsmilərinin, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, din xadimlərinin və KİV təmsilçilərinin iştirak etdiyi mərasimlər zamanı şəhidlərin məzarları ziyarət olunaraq üstünə gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub və ehsan süfrələri açılıb.

İcra hakimiyyətinin başçısı T.Qaraşov şəhidlərin doğmaları ilə görüşərək Vətən üçün canından keçən layiqli övladları təbriyələndirdiklərini görə onlara təşəkkürünü çatdırıb. Bir daha şəhid ailələrinin qayğıları ilə maraqlanıb. Mərasim zamanı məktəblərin ifasında vətənpərvərlik mövzusunda şeirlər oxunub, mahnılar səsləndirilib. Hər iki şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”nin bölgə müxbiri

Mirzə Cəlilin 150 illik yubileyi ilə bağlı tədbirlər planı

Görkəmli yazıçı-dramaturq, publisist, nəşir, ictimai xadim Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatının və mətbuatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynayıb, ədəbi məktəb yaradıb. Yazıcının zəngin bədii irsində azərbaycançılıq məfkurəsi dövrün ictimai-siyasi fikrinin aparıcı amili kimi dolğun ifadəsinə tapıb. Ədibin “Ölürlər”, “Anamın kitabı”, “Dəli yığıncağı” və s. pyesləri Azərbaycan dramaturgiyasının parlaq nümunələridir.


Ana dilinin saflığı uğrunda mübarizə aparan Mirzə Cəlil qiymətli nəsr əsərləri, parlaq publisistikası ilə də ədəbi-mədəni mühitdə və mətbuat sahəsində böyük şöhrət qazanıb. Ədibin dihasının məhsulu olan “Molla Nəsrəddin” jurnalı milli oyanışa, yeniləşmə hərəkətinə yol açıb, azadlıq ideyalarının inkişafına qüvvətli təsir göstərib.

Bu il məşhur demokrat ədibin 150 illik yubileyi tamam olur. Prezident İlham Əliyev bu yubileyin təntənəli şəkildə qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub.

Plana əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirinin keçirilməsi, həmçinin ölkəmizin mədəniyyət müəssisələrində yubileyə bağlı müxtəlif səpkili tədbirlərin təşkilinə nəzərdə tutulub. Tədbirlər planında Avstriya, Fransa və Özbəkistandakı Azərbaycan səfirliklərinin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzləri tərəfindən həmin ölkələrdə ədibin yubileyinə həsr olunmuş tədbirlərin keçirilməsi də yer alıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Cəlil

Məmmədquluzadə idealları və müasir dövr” mövzusunda beynəlxalq elmi konfrans, Nəsimi adına Dilçilik İnstitutunda “Cəlil Məmmədquluzadə və Azərbaycan dili” mövzusunda elmi sessiya, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Molla Nəsrəddin” jurnalının transliterasiya problemlərinə həsr olunmuş elmi sessiya, Folklor İnstitutunda “Cəlil Məmmədquluzadə və xalq gülüş mədəniyyəti” mövzusunda elmi konfrans, A.A.Bakıxanov adına Tarix İnstitutunda “Cəlil Məmmədquluzadənin dövrü və ictimai-siyasi proseslərin başlıca problemləri”, Fəlsəfə İnstitutunda “Maarifçilik və Cəlil



Məmmədquluzadənin sosial-ideoloji görüşləri” mövzularında respublika konfransları, həmçinin Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “Bizə deyib gələn və bizimlə qalan Mirzə Cəlil” mövzusunda elmi sessiya keçiriləcək.

Bundan əlavə, Əlyazmalar İnstitutu və Milli Azərbaycan Ədəbiyyatı Muzeyində ədibin həyat və yaradıcılığına və “Molla Nəsrəddin” jurnalına həsr olunan sərgilər planlaşdırılır.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

“Bölgələrdən – bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdaş oldu



Mart ayının 28-də Gəncə şəhərində start götürmüş və Ağstafada davam etmiş “Bölgələrdən – bölgələrə” ümumrespublika yaradıcılıq festivalının növbəti dayanacağı Ağdaş rayonu oldu. Xalq mədəniyyəti festivalının Ağdaş şəhərindəki Heydər Əliyev adına parkda keçirilən növbəti yığıncağında Mədəniyyət Nazirliyinin və regional idarələrinin nümayəndələri, rayonun rəhbərləri, bütün şəhər və rayonların mədəniyyət kollektivləri iştirak etdirdilər.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir təşkil olunan, 16 regional mədəniyyət idarəsinin əhatə etdiyi rayon və şəhərlərin iştirakı ilə keçirilən festival bölgə regionlarının bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmasına imkan yaratmaq məqsədi daşıyır, bölgələr arasındakı mədəni mübadilənin gücləndirilməsinə və yeni təşəbbüslərə meydan açır. İkinci ay davam edən festivalın apreldə Kürdəmir, Ağdaş, Saatlı, Neftçala, Bərdə, Ağcabədi, Ağsər, Xaçmaz, may ayında isə Lerik, Masallı, Şəmkir, Balakən, Şamaxı şəhərlərində davam etdirilməsi planlaşdırılır.

İki hissədən ibarət tədbirin birinci bölməsi sərgidən, ikinci

hissəsi isə konsert proqramından ibarət olur. Sərgidə festival qadrları qurulur, şəhər və rayonların mədəni irsinin əks etdirən sənətkarlıq nümunələri, rəsmlər, suvenirlər və digər əl işləri nümayiş etdirilir və satış yarmarkası təşkil olunur. Konsert proqramında isə musiqçilər, rəqs qrupları, folklor kollektivləri, qiraət ustalarının çıxışları yer alır.

Festivalın Ağdaş proqramı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin üçüncü ildönümünə həsr olunmuşdu. Zəngin konsert proqramında qonaqlara regional idarələrin özəfəliyyəti dərnəkləri, mədəniyyət işçiləri, musiqçilərin ifasında “Azərbaycan”, “Yaşa mənim xalqım”, “Qarabağ şikəstəsi”, “Üçrəngli bayraqım”

kimi vətənpərvərlik, milli birliyə çağırış ruhlu musiqilər təqdim olundu. Festivalın şəhər və rayonlara məxsus köşklərində və ekspozisiyalarında isə xalq sənətkarları və yaradıcı insanlar dekorativ təbii sənət nümunələri, müxtəlif mövzularda çəkilmiş rəsm əsərlərini, bəzək əşyalarını və digər əl işlərini sərgilədilər.

Regional mədəniyyət idarələri sərgidə ziyarətçilərə dünya xalqlarına əl qədım və müasir incəsənət nüvələri olan ekibanu, kvilinq, qobilən sənətinə aid nümunələr, yağlı boya ilə çəkilmiş natürmortlar, portretlər, peyzajlar, tariximizə aid rəsmlər, eləcə də həm milli, həm də bir çox xalqların qədim və müasir incəsənət nüvələrinin sintezi ilə hazırlanmış əsərləri də nümayiş etdirdilər. Ağdaş Mədəniyyət Mərkəzinin kəndirbazlar folklor kollektivinin rəhbəri, tanınmış kloun Məhəmməd Paşayevin nümayiş etdirdiyi çevik fəndlər isə festival iştirakçılarında xoş əyləncə ovqatı gətirdi.

Ziyəddin SULTANOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri

Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində əhalinin siyahıyaalınmasının mühüm rolu

Ölkəmizin müstəqilliyi bərpa edildikdən sonra Azərbaycanın sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar, iqtisadiyyatımızın dinamik inkişafı və iqtisadi artım tempinə görə regionun lider dövlətinə çevrilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün yeni müstəvidə müdrikcəsinə davam etdirilən dahi şəxsiyyətin dövlətçilik xətti, Prezidentimiz cənab İlham Əliyevin yorulmaz rəhbərliyi ilə Azərbaycanda aparılan islahatlar dünyanın nüfuzlu beynəlxalq təşkilatları və reyting agentlikləri tərəfindən yüksək qiymətləndirilir. Danılmaz həqiqətdir ki, respublikamızda ardıcıl həyata keçirilən və əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş sosial-iqtisadi siyasəti uğurla icra olunan dövlət proqramları demoqrafiya və əhali sakinliyinin inkişafında öz müsbət təsirini göstərməkdədir.

Qeyd olunmalıdır ki, Şərqi Avropa və MDB dövlətləri arasında ilk dəfə olaraq demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi məqsədi ilə ölkəmizdə Demoqrafik İnkişaf Konsepsiyası hazırlanmış və Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli sərəncamı ilə təsdiq edilmişdir. Sözügedən konsepsiya milli maraqlar nəzərə alınaraq Azərbaycan Respublikası tərəfindən ratifikasiya edilmiş bir sıra müvafiq beynəlxalq sənədlərin prinsiplərinə əsaslanmışdır. Bu konsepsiya ölkəmizdə əhali sakinliyinin inkişafı sahəsində davamlı siyasətin hazırlanmasına və həyata keçirilməsinə təkan vermişdir.

Əhalinin siyahıyaalınmasının yekunları və cari uçot məlumatları əsasında əldə olunan demoqrafik göstəricilər ölkənin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının işlənilib hazırlanmasına və həyata keçirilməsində əhəmiyyətli rol oynayır.

Azərbaycan Respublikası Prezidentinin 7 sentyabr 2016-cı il tarixli fərmanına əsasən, 2019-cu il oktyabrın 1-dən 10-dək ölkəmizdə əhalinin növbəti siyahıyaalınmasının keçirilməsi nəzərdə tutulmuşdur. Həmin fərmana uyğun olaraq, siyahıyaalma ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunların işlənməsi, nəticələrin dərc edilərək yayılması Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə həvalə edilmişdir.

2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasından ötən müddət ərzində baş vermiş ictimai-siyasi və iqtisadi proseslər demoqrafik vəziyyətə də təsir göstərərək əhalinin sayına, yerləşməsinə, sosial-iqtisadi, cins-yaş və digər əlamətlər üzrə tərkibinin dəyişməsinə səbəb olmuşdur.

Əhalinin sayı və onun strukturu daimi zamanda görə dəyişir (insan doğulur və ya ölür, yaşayış yerini dəyişir, nikaha daxil olur və ya boşanır, məktəbi və ya ali təhsil müəssisəsini bitirir, yeni peşəyə yiyələnir və s.). Bu dəyişikliklər bütünükdə iqtisadiyyatın və cəmiyyətin inkişafına öz təsirini göstərir. Demoqrafik hadisələrin qanunauyğunluqlarının dərk edilməsi yalnız etibarlı məlumatlar əsasında mümkündür.

Hazırda demoqrafiya statistikasının sahəsində ilk məlumatların əldə edilməsi mənbələri aşağıdakılardır:

- * əhalinin siyahıyaalınması;
- * demoqrafik hadisələrin statistik cəhətdən cari qeydə alınması (doğum, ölüm, nikah və boşanmalar);
- * əhalinin miqrasiyasının qeydiyyatı;

- * seçmə statistika müşahidələri.
- Əhalinin siyahıyaalınması

ənənəvi olaraq aşağıdakı əsas prinsiplərə əsaslanır:

- * fərdi uçot – siyahıyaalma zamanı uçota alınan hər bir şəxs barədə məlumatlar ele toplanılır ki, onların xarakteristikalarını ayrıca qeydə almaq mümkün olsun. Bu, müxtəlif əlamətlərin cərpaz təsnifatını aparmağa və bir neçə əlamət üzrə məlumatlar əldə etməyə imkan verir;
- * məlumatların eyni dövrə aid olması - siyahıyaalmanın gedisində şəxslər barədə əldə edilən məlumatlar dəqiq müəyyən edilən konkret vaxta (siyahıyaalma anına) aid olmalıdır;
- * universallıq – əhalinin siyahıyaalınması ölkənin dəqiq müəyyən edilən ərazisində fərdlərin, ev təsərrüfatlarının və yaşayış



vahidlərinin ümumi sayı barədə məlumatların əldə edilməsini təmin etməlidir. Əhalinin uçotu siyahıyaalma anına ölkənin dəqiq müəyyən edilən ərazisində yaşayan və ya olan hər bir şəxsi əhatə etməlidir;

- * kiçik ərazilər üzrə məlumatlar – siyahıyaalma ölkənin ən kiçik coğrafi ərazi vahidləri və kiçik əhali qrupları səviyyəsində əhalinin sayı və xarakteristikaları barədə məlumat əldə etməyə imkan verməli və eyni zamanda, fərdi məlumatların konfidensiallığını qorunması kimi mühüm tələbə riayət edilməlidir;

- * dövrilik – siyahıyaalma mütəmadi dövrliliklə keçirilməlidir ki, müqayisə oluna bilən məlumatlar müəyyən edilmiş ardıcılıqla əldə edilsin. Siyahıyaalmanın ən azı on ildən bir keçirilməsi tövsiyə olunur.

Lakin son iyirmi ildə BMT-nin Avropa İqtisadi Komissiyasının (BMTAİK) əhatə etdiyi regionda siyahıyaalma konsepsiyasına daha geniş yanaşmanı nəzərdə tutan əlavə yeni metodlar işlənilib hazırlanıb. Bəzi ölkələrdə bütün şəxslərlə sorğu aparılmasına əsaslanan ənənəvi üsul öz yerini inzibati reyestrilərə yer alan məlumatlardan istifadə metoduna verib. Bundan başqa, prioritet bütün şəxslərin və onların xarakteristikalarının nəzərə alınmasından bütün əhali və ən kiçik ərazi vahidləri barədə daha tez-tez əldə edilən əhəmiyyətli məlumatların istifadəsinə doğru dəyişib. Nəticədə BMT-nin AİK regionunda əhalinin siyahıyaalınmasının ümumi anlayışı məlumatların toplanması üçün istifadə edilən metodologiyadan daha çox, materialların əldə edilməsi üzrə fəaliyyətlərə əsaslanır.

Şəxslərdən fərdi məlumatların əldə edilməsi yolu ilə aparılan siyahıyaalmalar, müxtəlif ölkələrdə, heç də bütün hallarda vahid nümunə əsasında həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki, bu tədbirin ümumi xarakter daşıyan bəzi əsas elementləri vardır.

Bunu nəzərə alaraq siyahıyaalmanın aparılmasını xronoloji baxımdan aşağıdakı mərhələlərə bölmək olar:

- * maraqlı tərəflərin səfərbər edilməsi;
- * hazırlıq işlərinin görülməsi (o cümlədən normativ və metodoloji bazanın yaradılması, sınaq işlərinin aparılması və s.);
- * uçotun aparılması;
- * məlumatların emalı;
- * yayımdan əvvəl məlumatların keyfiyyətliliyinin təmin edilməsi;
- * nəticələrin yayılması;
- * məlumatların əhatəliliyinin və keyfiyyətliliyinin qiymətləndirilməsi;
- * nəticələrin təhlili.

Yuxarıda sadalanan bütün mərhələlərdə məlumatların aktuallığı, dəqiqliyi, operativliyi, əlçatanlığı, izahlılığı və ziddiyyətsizliyi kimi bütün keyfiyyət aspektlərinin nəzərə alınması və qarşıya qoyulmuş

məqsədə nail olunması üçün ən optimal variantın seçilməsini təmin edən strategiya tətbiq edilməlidir.

Çar Rusiyası dövründə Azərbaycan əhalisinin demoqrafik vəziyyəti haqqında məlumatların əldə edilməsi ilk dəfə 1897-ci il Birinci Ümumrusiya siyahıyaalınmasının keçirilməsi ilə mümkün olmuşdur.

SSRİ dövründə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmaları 1926, 1939, 1959, 1970, 1979, 1989-cu illərdə, müstəqillik dövründə isə 1999-cu və 2009-cu illərdə keçirilmişdir.

Ölkənin hər bir sakini haqqında tam və dolğun məlumat yalnız ümumi siyahıyaalma keçirməklə əldə edilir. Bir çox ölkələrdə qəbul edilmiş məlumatların məxfiliyinin qorunması və vətəndaşların siyahıyaalmada fəal iştirakının təmin edilməsi dövlətin məsuliyyətini aydın şəkildə tənzimləyən Konstitusiyada və ya müvafiq qanunlarda öz əksini tapmışdır.

Əhalinin sonuncu siyahıyaalınmasının nəticələri əvvəlki dövrlərdə olduğu kimi, dövlətin sosial-iqtisadi siyasətinin tənzimlənməsi üçün, prioritet milli layihələrin inkişafının əsaslandırılması da daxil olmaqla, demoqrafik vəziyyətin qiymətləndirilməsi və bütün səviyyələrdə dövlət büdcəsinin müəyyən edilməsində son dərəcə vacib mərhələdir. Əvvəlki illərdə keçirilmiş və gələcəkdə keçirilməsi nəzərdə tutulan əhali siyahıyaalınmalarının məlumatlarının müqayisəsi sosial və iqtisadi sahələrdə daha çox tədbirlərin görülməsi üçün əsas olacaqdır.

Beləliklə, siyahıyaalma əhali haqqında məlumatların əsas və əvəzolunmaz mənbəyidir. Qarşıdakı siyahıyaalma zamanı Azərbaycan Respublikasının tarixində üçüncü əhali siyahıyaalınması kimi qeyd olunacaqdır.

2019-cu ildə əhalinin siyahıyaalınması milli səviyyədə demoqrafik və sosial-iqtisadi inkişafa dair proqnozların hazırlanması ilə yanaşı, beynəlxalq tövsiyələr və milli prioritetlər əsasında Azərbaycan Respublikasında əhalinin son siyahıyaalınmasından ötən on il ərzində əhali haqqında dəqiq və müfəssəl məlumatların əldə edilməsi, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli 800 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gələn hədəflərin qiymətləndirilməsinə imkan yaradacaqdır.

Əhalinin siyahıyaalınmasının inkişafı ölkə üzrə əhalinin sayı, yerləşməsi, milli (etnik) mənsubiyyəti, cins və yaş tərkibi, ailə vəziyyəti, təhsil səviyyəsi, ana dili və sərbəst danışıqlığı digər dillər üzrə bölgüsü, gəlir mənbələri, iqtisadi fəallığı, məşğulluğu, əlilliyi, əhalinin ölkədaxili və ölkələrarası hərəkətinin (miqrasiyanın) səbəbləri, iqtisadiyyatın sahələri və məşğulluq statusuna görə bölgüsü, ev təsərrüfatlarının sayı və tərkibi, mənzil şəraiti və s. haqqında məlumatların əldə edilməsinə imkan yaradacaqdır.

Əvvəlki siyahıyaalmalardan fərqli olaraq sorğu vərəqəsinə ilk dəfə olaraq daxil edilmiş əlilliyə dair suallar ölkədə sağlamlıq imkanları məhdud uşaqların və əlilliyi olan şəxslərin mənzil-məişət şəraitinə, təhsilinə və məşğulluğuna, habelə siyahıyaalma çərçivəsində toplanan digər göstəricilərə dair məlumatların əldə edilməsinə şərait yaradacaq.

Əhalinin siyahıyaalınması müəyyən bir zaman kəsiyində ölkədə əhalinin faktiki vəziyyətini görməyə, baş verən dəyişiklikləri təhlil etməyə

və proqnoz verməyə imkan yaradır. Əhalinin siyahıyaalınmasının əhəmiyyəti əhalinin, hətta kiçik bir məskunlaşma yerində olsa belə, həyat fəaliyyətini hərtərəfli xarakterizə edən kompleks göstəriciləri əldə etməyə imkan verir. Məsələn, yalnız siyahıyaalma məlumatlarına əsasən əhalinin təhsil səviyyəsinə, yaşayış üçün əsas gəlir mənbəyinə dair məlumatları əldə etmək olar. Ayrılmış şəhər və qəsəbələr, bütövlükdə ölkə üzrə ailələrin sayını, onların tərkibini, yaşayış üçün gəlir mənbələrini və ev təsərrüfatlarının mənzil şəraitini öyrənmək mümkündür.

Azərbaycanda çoxlu sayda millətlərin nümayəndələri yaşayır. Siyahıyaalma əhalinin milli tərkibinə dair, habelə əhalinin həyatının müxtəlif aspektlərini, onların məskunlaşmasını, məşğulluğunu və ölkəmizdə yaşayan xalqlar arasında qarşılıqlı prosesləri təhlil etmək üçün geniş materialdır. Hazırda əhalinin siyahıyaalınması əhalinin milli (etnik) tərkibi və dil bilikləri haqqında əhalinin sayı və tərkibində baş verən dəyişikliklərin dinamikasını izləmək üçün demoqrafik hadisələrin cari qeydiyyatının məlumatlarından istifadə edilir.

Respublikamızda demoqrafik hadisələrin cari qeydiyyatı həmin hadisələrin hüquqi qeydiyyatına əsaslanır. Doğum, ölüm, nikah və boşanma hadisələri Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən hüquqi rəsmiləşdirilir. Yaşayış yerinin dəyişməsi halları isə şəxslər yaşayış yerində qeydiyyatla alınarkən və qeydiyyatdan çıxarkən rəsmiləşdirilir. Bu məlumatlardan əhalinin sayının cari hesablanması zamanı istifadə edilir.

Əhalinin sayının cari hesablanması əhalinin son siyahıyaalınmasının yekunları əsasında aparılır və hər il bu ərazidə doğulanların və daimi yaşamaq üçün gələnlərin sayı əhalinin sayına əlavə edilir, ölənlerin və bu ərazidən köçənlərin sayı isə əhalinin sayından çıxılır. Növbəti siyahıyaalmanın yekunlarına əsasən əvvəlki siyahıyaalınmadan sonrakı dövrdə əhalinin sayı və tərkibi üzrə müvafiq dəqiqləşdirmələr aparılır.

Əhali yaşayış yerlərinə görə şəhər və kənd əhalisinə bölünür. Şəhər yerlərinə şəhərlər və qəsəbələr aid edilir, qalan bütün yaşayış məntəqələri isə kənd yerləri hesab edilir.

Cari hesablamə nəticəsində alınan nəticələr qaçılmaz xətalar səbəbindən reallığı tam əks etdirmir və real vəziyyətdən bir qədər fərqlənir. Təbii ki, əhalinin sonuncu siyahıyaalınmasından keçən müddət artıqda xətaların sayı da çox olur.

Qeyd olunan xətaləri nəzərə alaraq hər bir dövlət tərəfindən siyahıyaalmalararası dövrün bütün illər üzrə əhalinin sayının dəyişməsi templərinin proporsional olaraq yenidən bölüşdürülməsi məqsədi ilə yenidənqiymətləndirilmə həyata keçirilir.

2019-cu ildə keçiriləcək əhalinin siyahıyaalınmasının yekunlarına əsasən Azərbaycan Respublikasında da siyahıyaalmalararası dövrlər üzrə (2009-2019-cu illər) əhalinin təbii və mexaniki hərəkətinə dair müvafiq göstəricilərin yenidən qiymətləndirilməsi həyata keçiriləcəkdir.

Hər bir dövlət üçün siyahıyaalmanın yekun məlumatlarının etibarlılığı, əhalinin cari statistikasının məlumatlarının təmliyi, əhali sayının təhlil olunan illər üzrə dəyişməsinə səbəb olan bütün komponentlərin əhatəliliyi və təsir dərəcəsindən asılı olaraq siyahıyaalınmalararası dövrlərdə yenidənqiymətləndirmənin aparılması fərdidir.

2019-cu il oktyabrın 1-dən 10-dək ölkəmizdə keçiriləcək əhaliin növbəti siyahıyaalınmasının yekunları nəticəsində əldə ediləcək statistik məlumatlar Azərbaycanın gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas informasiya mənbəyi rolunu oynayacaqdır.

siyahıyaalınmanın məlumatlarına ehtiyac vardır.

Siyahıyaalmanın yekunları əsasında əldə edilən məlumatlar ölkənin sosial və iqtisadi vəziyyətinin xüsusiyyətlərinin perspektiv hesablamaları üçün əsas kimi xidmət edir. Bundan əlavə, sosial standartlar formalaşır, məsələn, hər 1000 nəfər uşaq üçün neçə uşaq bağçasına və məktəbə və hər 1000 nəfər əhali üçün neçə poliklinikə və tibb məntəqəsinə ehtiyac var və s.

Başqa sözlə, siyahıyaalma yalnız statistik xülasə deyil, eyni zamanda, iqtisadi və sosial proqnozlaşdırma alətidir. Nəhayət, əhalinin siyahıyaalınması ölkənin salnaməsidir. Onun nəticələri yalnız indiki nəslə deyil, həm də gələcək nəsillərə ünvanlanır.

Bu məlumatlar əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdıran yaşayış, tikinti, səhiyyə, təhsil, kənd təsərrüfatı sahəsində prioritet milli layihələrin həyata keçirilməsinə təsir göstərəcəkdir.

Siyahıyaalmalararası dövrdə əhalinin sayı və tərkibində baş verən dəyişikliklərin dinamikasını izləmək üçün demoqrafik hadisələrin cari qeydiyyatının məlumatlarından istifadə edilir.

Respublikamızda demoqrafik hadisələrin cari qeydiyyatı həmin hadisələrin hüquqi qeydiyyatına əsaslanır. Doğum, ölüm, nikah və boşanma hadisələri Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən hüquqi rəsmiləşdirilir. Yaşayış yerinin dəyişməsi halları isə şəxslər yaşayış yerində qeydiyyatla alınarkən və qeydiyyatdan çıxarkən rəsmiləşdirilir. Bu məlumatlardan əhalinin sayının cari hesablanması zamanı istifadə edilir.

Əhalinin sayının cari hesablanması əhalinin son siyahıyaalınmasının yekunları əsasında aparılır və hər il bu ərazidə doğulanların və daimi yaşamaq üçün gələnlərin sayı əhalinin sayına əlavə edilir, ölənlerin və bu ərazidən köçənlərin sayı isə əhalinin sayından çıxılır. Növbəti siyahıyaalmanın yekunlarına əsasən əvvəlki siyahıyaalınmadan sonrakı dövrdə əhalinin sayı və tərkibi üzrə müvafiq dəqiqləşdirmələr aparılır.

Əhali yaşayış yerlərinə görə şəhər və kənd əhalisinə bölünür. Şəhər yerlərinə şəhərlər və qəsəbələr aid edilir, qalan bütün yaşayış məntəqələri isə kənd yerləri hesab edilir.

Cari hesablamə nəticəsində alınan nəticələr qaçılmaz xətalar səbəbindən reallığı tam əks etdirmir və real vəziyyətdən bir qədər fərqlənir. Təbii ki, əhalinin sonuncu siyahıyaalınmasından keçən müddət artıqda xətaların sayı da çox olur.

Qeyd olunan xətaləri nəzərə alaraq hər bir dövlət tərəfindən siyahıyaalmalararası dövrün bütün illər üzrə əhalinin sayının dəyişməsi templərinin proporsional olaraq yenidən bölüşdürülməsi məqsədi ilə yenidənqiymətləndirilmə həyata keçirilir.

2019-cu ildə keçiriləcək əhalinin siyahıyaalınmasının yekunlarına əsasən Azərbaycan Respublikasında da siyahıyaalmalararası dövrlər üzrə (2009-2019-cu illər) əhalinin təbii və mexaniki hərəkətinə dair müvafiq göstəricilərin yenidən qiymətləndirilməsi həyata keçiriləcəkdir.

Hər bir dövlət üçün siyahıyaalmanın yekun məlumatlarının etibarlılığı, əhalinin cari statistikasının məlumatlarının təmliyi, əhali sayının təhlil olunan illər üzrə dəyişməsinə səbəb olan bütün komponentlərin əhatəliliyi və təsir dərəcəsindən asılı olaraq siyahıyaalınmalararası dövrlərdə yenidənqiymətləndirmənin aparılması fərdidir.

2019-cu il oktyabrın 1-dən 10-dək ölkəmizdə keçiriləcək əhaliin növbəti siyahıyaalınmasının yekunları nəticəsində əldə ediləcək statistik məlumatlar Azərbaycanın gələcək inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsində əsas informasiya mənbəyi rolunu oynayacaqdır.

Rza ALLAHVERDİYEV,
Dövlət Statistika Komitəsi
əhali statistikas
şöbəsinin müdiri

Mərkəzi Bank Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığın perspektivlərini müzakirə edib

Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının sabiq rəhbəri Məhəmməd əl-Qorçı və missiyanın yeni rəhbəri Natalia Tamirisa ilə Mərkəzi Bankın sədri Elman Rüstəmovun görüşündə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.



Bankdan AZƏRTAC-a bildirilib ki, görüşdə M.Qorçı onun ölkəmiz üzrə missiya rəhbəri vəzifəsində çalışdığı zaman BVF-nin Azərbaycanda görülmüş işləri barədə məlumat verib. O, BVF-nin Azərbaycan üzrə yeni missiya rəhbərini təqdim edib və onun fondun fəaliyyətinin müxtəlif istiqamətlərində geniş təcrübəsini xüsusi vurğulayıb.

E.Rüstəmov Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkədə əldə olunmuş sürətli sosial-iqtisadi inkişaf, bərqərar olmuş ictimai-siyasi sabitlik sayəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu və beynəlxalq əməkdaşlıq üçün cəlbədiciliyinin daim artdığını və belə əməkdaşlığın mühüm istiqamətlərindən birini nüfuzlu beynəlxalq maliyyə-kredit institutları, o cümlədən BVF ilə əlaqələrin təşkil etdiyini qeyd edib.

Mərkəzi Bankın sədri bu istiqamətdə M.Qorçının Azərbaycan üzrə missiyaya rəhbərlik etdiyi dövrdə həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirib və təşəkkürünü bildirib.

E.Rüstəmov missiyanın yeni rəhbəri N.Tamirisaya Azərbaycanda həyata keçiriləcək fəaliyyətində uğurlar arzulayaraq BVF və Mərkəzi Bank arasında formalaşmış əməkdaşlıq, ölkədəki makroiqtisadi vəziyyət, iqtisadiyyatın şaxələnməsi və qeyri-neft sektorunun inkişafı, ölkənin xarici mövqeyi, bankın pul siyasəti istiqamətləri və bu sahədə keçirilən islahatlar barədə ətraflı məlumat verib.

N.Tamirisa ölkəmizdə müşahidə olunan iqtisadi artım, makroiqtisadi və maliyyə sabitliyinin təmin edilməsi istiqamətində görülmüş işləri, aparılan islahatları müsbət qiymətləndirərək təmsil etdiyi qurumun bundan sonra da ölkəmizə texniki yardımın göstərilməsinə və müvafiq məsləhətləşmələrdə iştirak etməsinə hazır olduğunu bildirib. O, BVF-nin Azərbaycana dəstəyinin bundan sonra da davamlı olaraq genişləndirilməsi istiqamətində çalışacağını qeyd edib.

Avropa Şurasında Gürcüstanın ilk parlamentinin deputatı olmuş azərbaycanlı Pərixanın Sofiyəva xatırlanıb

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) üzlüyünün 20 ili tamam olan Gürcüstanın Baş naziri Mamuka Baxtadze qurumun yaz sessiyasında çıxış edərək ölkəsinin demokratik inkişafından, nailiyyətlərindən bəhs edib.

Baş nazir M.Baxtadzenin AŞPA sessiyasında çıxışından sonra Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov ona sualla müraciət edib. Azərbaycanlı deputat Gürcüstanda müxtəlif xalqların möhkəm dostluq, anlaşma şəraitində yaşadığını qeyd edərək bunun tarixi köklərinin olduğunu, hələ 1918-ci ildə, ilk müstəqillik dönməsində bu ölkənin parlamentində qadın deputatın təmsil olduğunu, onun mənsəçə azərbaycanlı olduğunu xatırladıb.

"Müxtəlif etnik və dini qrupların təmsilçiləri əslər boyunca sülh və anlaşma şəraitində yaşadılar Gürcüstanı doğma evləri adlandırırlar. Gürcüstanda müxtəlif xalqların bəle bir səmimi mühitinin yaranması səbəbsiz deyil. Gürcüstan Avropa Şurası üzvü olan nadir ölkələrdəndir ki, hələ 1918-ci ildə parlamentdə qadın deputat olub və həmin qadın Gürcüstan vətəndaşı olan azərbaycanlı Pərixanın Sofiyəva idi. Bu gözəl ənənənin bizim günlərdə də ölkə həyatında daha fəal iştirakının təmin edilməsi sahəsində Nazirlər Kabinetinin nə kimi düşüncələri var?", - deyə Rafael Hüseynov soruşub.

Rafael Hüseynova sualına görə minnətdarlığını bildiren Baş nazir Mamuka Baxtadze bildirib ki, Gürcüstan hələ XX əsrin əvvəlində qurduğu demokratik respublika, ilk milli parlamenti, ilk Konstitusiyası ilə fəxr edir və həmin ali dəyərlərə həmişə sadıqdır. Bu gün də milli azlıqların ölkənin ictimai-siyasi həyatında, dövlət və hökumət şəbəkəsində daha artıq təmsil oluna bilməsi üçün ardıcıl iş aparılır. Bu yolda qarşıya çıxacaq bütün maneə və çətinlikləri dəf etmək üçün Gürcüstan hökumətinin qətiyyəti və iradəsi olduğunu bildiren Baş nazir Gürcüstanda vətəndaş cəmiyyətinin daha da mütəşəkkil olması və inkişafı üçün səyləri durmadan davam etdirəcəklərini bildirib.

Şəhla AĞALAROVA
AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi

Tender 2 lot üzrə keçirilir.
Lot -1. Teatr və konsert müəssisələri üçün IPOS sistemi ilə işləyən xüsusi cihazlı turniketlərin satın alınması.

Lot -2. Teatr və konsert müəssisələri üçün IPOS sistemi ilə işləyən xüsusi cihazlı turniketlərin quraşdırılmasının satın alınması.

Tender iştirakçıları öz tender təkliflərini imzalanıb möhürlənmiş şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara və mütləq şəkildə müvafiq sahə üzrə spesifik iş təcrübəsinə malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər hər bir lot üçün 50 manat məbləğdə iştirak haqqı-nı aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.
Telefon- +994124939385
Ünvan- AZ 1000,

AÇIQ TENDER ELAN EDİR

Azərbaycan Respublikası, Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi 84, Hökumət evi, III mərtəbə.
VÖEN- 1700015381
H/h- AZ78C-
TRE0000000000002178501
Bank rekvizitləri-
Bankın adı- Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyi
VÖEN- 1401555071
S.W.I.F.T. : CTREAZ22
M/h- AZ-
41NABZ0136010000000003944
Kod- 210005
Ödənişin təsnifat kodu-
142230

Tenderdə iştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının

ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyat-

dan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 15 may 2019-cu il saat 17.00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərflərdə 23 may 2019-cu il saat 17.00-dək təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 24 may 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri tender zərflərinin açılışı prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

“Azərsu” ASC

dəftərxana ləvazimatlarının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Bank-“Kapital Bank” ASC-nin 1 sayılı Nəsimi filialı
Kod- 200112
VÖEN- 9900003611
M/h- AZ37NABZ
0135010000000001944
S.W. İ. F. T. BİK- ALIBAZ2X
H/h- AZ65AİlB
33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra

ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə

tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 may 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 17 may 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 20 may 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərsu” ASC

diyircəklı yastıqların satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, təcrübə və maliyyə vəziyyəti.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satın–almaların İdarə Olunması Departamentindən (əlaqələndirici şəxs – Hikmət Qasimovdan, 431 47 67/2249) ala bilərlər.
İştirak haqqı 200 manatdır.
Təşkilat- “Azərsu” ASC
VÖEN- 9900001751

Bank- “Kapital Bank” ASC-nin 1 sayılı Nəsimi filialı
Kod- 200112
VÖEN- 9900003611
M/h- AZ37NABZ
0135010000000001944
S.W. İ. F. T. BİK- ALIBAZ2X
H/h- AZ65AİlB
33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı

(zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib

olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 may 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 17 may 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmaların İdarə Olunması Departamentinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 20 may 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

“Azərsu” ASC

metal məmulatları və fitinqlərin satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Bank - “Kapital Bank” ASC-nin 1 sayılı Nəsimi filialı
Kod- 200112
VÖEN - 9900003611
M/h- AZ37NABZ
0135010000000001944
S.W. İ. F. T. BİK- ALIBAZ2X
H/h- AZ65AİlB
33070019441100216111
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (tender komissiyasının adına);
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra

ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- əsas şərtlər toplusunda nəzərdə tutulmuş digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə

tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 14 may 2019-cu il saat 18.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 21 may 2019-cu il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67, “Azərsu” ASC-nin Təchizat və Satınalmalarının İdarə Olunması Departamentinə təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 22 may 2019-cu il saat 16.00-da yuxarıda göstərilən ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs

kağızkəsən avadanlıqların satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir.
Lot-1. Kağızkəsən avadanlıqların satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər aşağıda göstərilən məbləğdə iştirak haqqını hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli ünvandan ala bilərlər.

İştirak haqqı 500 manatdır.
Təşkilat- Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs (VÖEN: 1304673921)
Bank-“Azər-Türk bank” ASC-nin Müştəri Xidmətləri Mərkəzi
Ünvan- Bakı şəhəri, C.Məmmədliquluzadə küçəsi 85; 192/193.
Kod- 507699
VÖEN (bank)- 9900006111
SWIFT- AZRTAZ22
M/h- AZ-
02NABZ0135010000000022944
H/h-
AZ98AZRT38060019440028835001

İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət;
- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir il ərzində fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (notarial qaydada təsdiq edilmiş surətləri);
- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik

olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd;
- iddiaçının müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- iddiaçının işləri yerinə yetirmək üçün potensial imkanları və maddi-texniki bazası haqqında yazılı məlumat.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) və iş qrafikini 14 may 2019-cu il saat 17.00-dək, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24 may 2019-cu il saat 17.00-dək Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə (Ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M) təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
Təklif zərfləri 27 may 2019-cu il saat 11.00-da yuxarıda qeyd olunan ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər (iştirakla bağlı müvafiq sənədi təqdim etdikdə).
Əlaqələndirici şəxs- İlham Əliyev, telefon- 502-47-53/56/58, daxili 144.
Faks- 465-87-96, 502-47-22.
E-mail: i.aliyev@dim.gov.az
Ünvan- AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M.

Tender komissiyası

“Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC səhmdarlarının nəzərinə!

31 may 2019-cu il saat 12.00-da Mingəçevir şəhəri, Gəncə şossesi 3 nömrəli ünvanda “Akkord-Mingəçevir Maşınqayırma Zavodu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
2. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi.
3. Cari məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (050) 245 04 54 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar.

“Bakı – Əhəng” ASC səhmdarlarının nəzərinə!

27 may 2019-cu il saat 11.00-da Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 7 nömrəli ünvanda “Bakı – Əhəng” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
2. Cəmiyyətə yeni direktor təyin edilməsi.
3. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi.
4. Cari məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (050) 245 04 54 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar.

“Mingəçevir Vibrodayaq Zavodu” ASC səhmdarlarının nəzərinə!

31 may 2019-cu il saat 14.00-da Mingəçevir şəhəri, Energetiklər küçəsi 2 nömrəli ünvanda “Mingəçevir Vibrodayaq Zavodu” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
2. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi.
3. Cari məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (050) 245 04 54 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar.

“Şəmkir Tikinti Sənaye” ASC səhmdarlarının nəzərinə!

30 may 2019-cu il saat 15.00-da Şəmkir rayonu, Alabaşlı stansiyası, Seyidlər kəndində “Şəmkir Tikinti Sənaye” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Gündəlikdəki məsələlər:
1. Ümumi yığıncağın gündəliyinin təsdiq edilməsi.
2. Cəmiyyətin illik hesabatının təsdiq edilməsi.
3. Cari məsələlər.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatı (materialları) yuxarıda göstərilən ünvanda və ya (050) 626 56 01 nömrəli telefonla əlaqə saxlamaqla əldə etmək olar.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 4 sayılı Ərazi Maliyyə Hesablaşma Mərkəzi

odun yanacağıının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.
Lot -1. Odun yanacağıının satın alınması.
Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Ögüz şəhəri, Xətai küçəsi 29 (əlaqələndirici şəxs-Mayıl Karimovdan, telefon-(070) 610-24-99) nömrəli ünvandan ala bilərlər.
İştirak haqqı 250 manatdır.
H/h- AZ66AİlB32051019446800201168
VÖEN - 6600067641
Bank - “Kapital Bank” ASC-nin Ögüz filialı
Kod - 200684
VÖEN - 9900003611

M/h- AZ37NABZ01350100000000001944
S.W.I.F.T. BİK ALIBAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tenderdə iştirak etmək üçün yazılı müraciət;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər

icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olub-olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların müvafiq mallar üzrə mənsə və uyğunluq sertifikatları;
- digər sənədlər.
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və

surəti) tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).
Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 1 may 2019-cu il saat 17.00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10 may 2019-cu il saat 17.00-a qədər Ögüz şəhəri, Xətai küçəsi 29 nömrəli ünvana təqdim etməlidirlər.
Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 13 may 2019-cu il saat 11.00-da Ögüz şəhəri, Xətai küçəsi 29 nömrəli ünvanda açılacaqdır.
İddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

Tender komissiyası

Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxs

üzüklük plyonkasının satın alınması məqsədilə kotirovka sorğusu elan edir

İddiaçı kimi iştirak etmək istəyənlərə təklif olunur ki, öz kotirovka təkliflərini möhürlənib imzalanmış zərflərdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün sorğu iştirakçıları lazımı maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Kotirovka sorğusunda iştirak etmək üçün qeyd olunan sənədlər:
• nizamnamənin surəti (notarial qaydada təsdiq olunmuş);
• kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti (notarial qaydada təsdiq olunmuş);
• kommersiya hüquqi şəxsin rekvizitləri (möhürlənib imzalanmış şəkildə);
• kommersiya hüquqi şəxslərin dövlət reyestrindən çıxarış (notarial qaydada təsdiq olunmuş) və iddiaçının tender təklifi 23 aprel

2019-cu il saat 15.00-dək AZ1138, Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi 1M nömrəli (əlaqələndirici şəxs- İlham Əliyevə, telefon - 012-502-47-53/56/58, daxili 144) ünvana təqdim edilməlidir.
Təkliflər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildəki təkliflər Azərbaycan dilinə tərcümə edilməlidir). Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır. İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri 23 aprel 2019-cu il saat 11.00-da zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

Xarici xəbərlər

Türkiyə

Nazirin açıqlaması



“ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırır”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli KİV-ə açıqlamasında deyib. Bildirilib ki, bununla bağlı ABŞ Prezidenti milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltona səfərin tarixini müəyyənləşdirməyi tapşırıb.

Məlumatı NTV yayıb.

Yaponiya

Yeni sövdələşmə



Yaponiya ABŞ-dən 56 ədəd raket əleyhinə müdafiə sistemi alacaq. Məlumat görə, alqı-satqının dəyəri 1 milyard 150 milyon dollar təşkil edir. Qeyd edilir ki, “gündoğar” ölkə öz ordusunu “SM-3 Block IB” adlı raket əleyhinə müdafiə sistemləri ilə gücləndirəcək.

Xəbəri RİA “Novosti” verib.

Almaniya

BMW-də nasazlıq



BMW şirkəti Çin bazarında satılmış 121 min 381 avtomobili elektrik sistemindəki qüsurlara görə geri çağırıb. Geri çağırılan avtomobillər 2009-2011-ci illərdə şirkətin Çindəki zavodunda istehsal olunan və xaricdən idxal edilən BMW “318i”, “320i”, “325i” və “X” modelləridir.

Bildirilib ki, BMW-nin Çindəki tərəfdaşı “Brilliance China Automotive Holdings” qüsurlu hissələri öz hesabına dəyişəcək.

Xəbəri “Sinxua” verib.

Fransa

Paris Aeroportu özəlləşdirilə bilər



Fransa hökuməti Paris Aeroportunun özəlləşdirilməsi ilə bağlı təklif irəli sürüb. Bu təklif hökumət və deputatlar arasında fikir ayrılığına səbəb olub. Bildirilib ki, 218 senator və deputat aeroportun özəlləşdirilməsinə qarşı çıxıb.

Məlumatı “Euronews” yayıb.

İngiltərə

Transferlərə 250 milyon avro xərclənəcək



“Mançester Yunaytd” futbol klubunun rəhbərliyi yay transferlərinə 250 milyon avro ayıracığını açıqlayıb. Bildirilir ki, bu, klub tarixində rekord məbləğdir. Baş məşqçi Ole Sülser heyəti gücləndirmək üçün böyük məbləğdə transfer büdcəsinin ayrılmasına dair klub rəhbərliyini razı salıb. Norveçli mütəxəssisin transfer siyahısında əsas hədəflər Rafael Varan (“Real”) və Kalidou Koulibalidir (“Napoli”).

Məlumatı “Eurosport” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

Rəcəb Tayyib Ərdoğan: Astana prosesinə daha beş ölkə qoşula bilər



İordaniya, İraq, Livan, Almaniya və Çin Suriya böhranının nizamlanması üzrə Astana prosesinə qoşula bilər. Belə bir bəyanatla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Məlumatı Türkiyənin “Sabah” qəzetinə istinadən RİA “Novosti” verib.

“Gələcəkdə Astana prosesinin daha da möhkəmləndirilməsi üçün yeni addımlar atıla və İordaniya, İraq, Livan, Almaniya, hətta Çin bu prosesə cəlb oluna

bilər. Bununla da proses çərçivəsində qəbul olunan qərarlar beynəlxalq səviyyədə daha güclü nəticələr doğurur”, – deyər Ərdoğan Rusiyaya səfərdən

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

“AzerTelecom” “Transxəzər magistralı” layihəsinin icrasına başladı

☐ **Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderi “AzerTelecom” şirkəti Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün həyata keçirdiyi “Azerbaijan Digital Hub” proqramı çərçivəsində Transxəzər layihəsinin bir hissəsi olan Azərbaycan və Qazaxıstan arasında Xəzər dənizinin dibi ilə fiber-optik magistral kabel xəttinin çəkilişi layihəsinə başlayıb.**

Azərbaycan tərəfdən “AzerTelecom” şirkəti və Qazaxıstan tərəfdən “Transtelekom” və “KazTransCom” şirkətləri arasında ümumi uzunluğu 380-400 kilometr olacaq “Transxəzər magistralı”nın çəkilməsi ilə bağlı konsorsium təsis edilib, birgə işçi qrup yaradılıb, tikinti üzrə müvafiq müqavilə imzalanıb. Layihənin icrası üçün Azərbaycan və Qazaxıstan arasında dövlətlərarası saziş imzalanıb. Mühüm strateji əhəmiyyət daşıyan bu layihənin reallaşmasına nüfuzlu beynəlxalq konsaltinq və telekommunikasiya şirkətləri olan McKinsey and Company, Detecon, Axiom, DLA Piper, Huawei, PwC kimi şirkətlər də cəlb olunub.

Transxəzər fiber-optik magistralının çəkilişi “AzerTelecom” şirkətinin həyata keçirdiyi “Azerbaijan Digital Hub” (ADH)

proqramının bir hissəsidir. Bu proqram çərçivəsində Transxəzər fiber-optik magistralının çəkilişi Avropa ilə Asiya arasında Azərbaycanı keçməklə rəqəmsal dəhlizin yaradılmasına imkan verəcək və Azərbaycanı regionun enerji və nəqliyyat mərkəzinə paralel olaraq, həmçinin “rəqəmsal mərkəz”ə (Digital Hub) çevirəcəkdir. Bu layihənin icrası, həmçinin Çinin təşəbbüskarı olduğu “Belt and Road Initiative” (BRI) layihəsinə də öz töhfəsini verəcək və Azərbaycanı “Belt and Road Initiative” (BRI) layihəsinin telekommunikasiya dəhlizinə çevirəcəkdir.

Azərbaycanın rəqəmsal mərkəzə çevrilməsi ölkəmizin, telekommunikasiya ekosisteminin dünya standartları səviyyəsinə çatdırılması, in-



ternətin Orta və Cənubi Asiya, Yaxın Şərq, eləcə də digər ətraf regionlara verilməsində tranzit ölkə və rəqəmsal mərkəz olması deməkdir. Bu, həmçinin Azərbaycanın Avropa ölkələrindən Çinə qədər olan fiber-optik magistral infrastrukturunu şəbəkəsində mərkəzi mövqəyə əldə etməsidir. Azərbaycanın “Digital Hub”-a çevrilməsi ilə perspektivdə dünyanın Internet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı Bakı şəhəri də əlavə olunaçaqdır. Layihə dünya miqyaslı global rəqəmsal xidmətlər təchizatçıları olan korporasiyaların (Apple, Amazon, Alibaba, Google, Facebook, Netflix və s.) Azərbaycana gəlməsi, ölkəmizin kiber-təhlükəsizliyinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, kiçik və orta sahibkarlığın inkişafı, Qafqaz, Orta və Cənubi Asiya, Yaxın Şərq və digər ətraf regionlarda yaşayan 1,8 milyard əhəlinin (dünya əhəlinin 1/4-i) internet və rəqəmsal xidmətlərlə daha

yaxşı təmin edilməsi, bu region dövlətlərinə Azərbaycandan müxtəlif rəqəmsal xidmətlərin “Made in Azerbaijan” brendi altında ixrac edilməsinə öz töhfəsini verəcəkdir.

“AzerTelecom” Azərbaycanın dinamik şəkildə inkişaf edən telekommunikasiya operatorudur. Şirkət 2008-ci ildə təsis edilib və ölkənin ilk mobil operatoru – “Bakcell” şirkətinin törəmə müəssisəsidir. Şirkət ölkənin bütün əsas region və şəhərlərini əhatə edən şəxəllənmiş və dayanıqlı fiber-optik kabel şəbəkəsinə sahibdir. “AzerTelecom”-un beynəlxalq şəbəkəsi isə dünya üzrə bütün əsas telekommunikasiya xətlərinə birləşir. Şirkət internetin topdan satışı, ayrılmış kanal xidməti, mobil şəbəkələrdə nəqliyyat, beynəlxalq tranzit, DDoS hücumundan müdafiə, VPN, FTTx, Data Mərkəz xidmətləri, SIP telefoniyə və digər telekommunikasiya xidmətləri təqdim edir.

“Xalq qəzeti”

Patrik Şanahan: Rusiya və Çinin kosmik silahları ABŞ-ın təhlükəsizliyinə təhdid yaradır

Pentaqon rəhbəri vəzifəsini müvəqqəti icra edən Patrik Şanahan Rusiya və Çinin son illər inkişaf etdirdiyi kosmik silahların ABŞ təhlükəsizliyinə təhdid yaratdığını dilə gətirib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb.



P.Şanahanın sözlərinə görə, növbəti iri global münaqişənin gedişi kosmosda istifadə olunacaq silahların effektivliyindən

asılı olacaq. “Bizim rəqiblər kosmik məkanın herbiləşdirilməsini həyata

keçirməklə, ABŞ qüvvələrini təhlükə altında qoyurlar”, – deyər ABŞ rəsmisi bildirib.

O qeyd edib ki, Çin və Rusiya kosmik siqnalı boğmağa və naviqasiya sistemlərinin işində ciddi nasazlıqlar yaratmağa qadir olan lazer və raket silahları hazırlayıblar.

“Onların kosmosdakı fəaliyyəti, artıq kosmik fəzanın əsl düşüş meydanına çevrilməsinə səbəb olub. Bu, gələcək və fərz olunan təhdid deyil, indiki reallıqdır”, – deyər Şanahan vurğulayıb.

Rövşən ATAĞİSİYEV, “Xalq qəzeti”

Hava proqnozu

☐ **Aprelin 11-də**

☐ Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq, ararib tutulacaq, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi esəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 9-11, gündüz 15-18, Bakıda gecə 9-11, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 759 mm cive sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

☐ Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin gündüzdən bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Qərb küləyi esəcək, ararib güclənəcək. Gecə 5-9, gündüz 14-19 dərəcə isti olacaq.

☐ Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüzdən yağintılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi esəcək, ararib güclənəcək. Gecə 2-6, gündüz 6-10 dərəcə isti olacaq.

☐ Qazax, Gəncə, Goranboy, Tərtər, Ağ-də, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüzdən yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Şəhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi esəcək, ararib güclənəcək. Gecə 4-9, gündüz 15-20 dərəcə isti olacaq.

☐ Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayilli, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi yerlərdə yağintılı olacağı, şimşək çaxacağı gözlənilir. Gecə

və şəhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi esəcək, ararib güclənəcək. Gecə 3-8, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq.

☐ Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdas, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şəhər dağlarda duman olacaq. Şimal-şərq küləyi esəcək. Gecə 10-13, gündüz 15-19, dağlarda gecə 6-11, gündüz 12-16 dərəcə isti olacaq.



Türkiyə Aİ-nin PKK-ya qarşı fəal mübarizəsini gözləyir

☐ **Türkiyənin Avropa İttifaqındakı (Aİ) daimi nümayəndəsi Faruk Qaymakçı qurumun rəhbərliyini PKK terror təşkilatına və onun havadarlarına qarşı fəal mübarizəyə çağırıb. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.**

Qeyd edək ki, dünən Brüsseldə Türkiyə–Aİ Məşvərət Şurasının 38-ci iclası keçirilib. F.Qaymakçı tədbirdə çıxış edərək deyib: “PKK-nın Aİ-yə üzv ölkələrin çoxunda terror təşkilatı kimi tanınmasına baxmayaraq, təşkilatın üzvləri və onların tərəfdarları Avropa ölkələrində müxtəlif təbliğat kampaniyaları təşkil edirlər. Aİ ölkələri təkcə cinayətkar təşkilatların siyahılarını tutmaqla kifayətlənməməli, bu istiqamətdə daha təsirli addımlar atmalıdırlar”.

F.Qaymakçı sonra bildirib ki, Avropa Parlamentinin Türkiyənin bu təşkilata üzvlüyü ilə bağlı danışıqların dondurulması çağırışı səhv addımdır. O deyib: “Türkiyəni Aİ-dən uzaqlaşdırmaq çağırışı Ankaranı Avropadan kənarda saxlayacaq. Bu, o deməkdir ki, Avropa Parlamenti faktiki olaraq Türkiyədə islahatları ləngidir”.

Bu arada məlum olub ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefonla Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moggerini ilə Liviyadakı son hadisələri müzakirə edib. Diplomatlər Liviyada birgə səylərlə silahlı qarşıdurmanın qarşısının alınmasının vacib olduğunu bildiriblər.

Yeri gəlmişkən, M.Çavuşoğlu bundan əvvəl İtaliya və Böyük Britaniyadan olan həmkarları ilə də bu məsələni telefonla müzakirə edib.

M.HACIXANLI, “Xalq qəzeti”

Rio-de-Janeyroda güclü daşqın



☐ **Əlverişsiz hava şəraiti və güclü yağışlar nəticəsində Braziliyanın Rio-de-Janeyro şəhərində daşqın və torpaq sürüşməsi baş verib. Yerli mətbuatın məlumatına görə, daşqın və torpaq sürüşməsi nəticəsində azı 10 nəfər həlak olub. Lakin həlak olanların sayının artacağı bildirilir.**

Daşqın və torpaq sürüşməsi şəhərdə nəqliyyatın hərəkətini iflic edib. Təbii fəlakət şəhərin 21 rayonunu əhatə edir.

Hakimiyyət orqanları məktəblərdə dərsləri dayandırılıb. Əhalidən xahiş edilib ki, mümkünse evdə qalsınlar. Şəhərin turist məkanlarına da ciddi ziyan dəyib. Xilasedicilər tam gücləri ilə işləyirlər.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

✓ **“Bakı ELEKTROŞTAMP” ASC-nin möhürü və ştampı itdiyi üçün etibarsız sayılır.**

ALLAH RƏHMƏT ELƏSİN

Masallı rayonundan Rafil Hüseynov MSK-nın İnformasiya Mərkəzinin müdiri Fərid Orucova əzizi

AZƏR İMANOVUN

vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

Hacı Ağaməmməd Məmmədov, Abid Əliyev, Rafiq Hüseynov, Ayaz və Əlikram Qasimovlar, Elxan İlyasov Cavid Əsədova qardaşı

QUBAN ƏSƏDOVUN

Samux rayonunda vəfatından kədərli xəbərini bildirir və dərin hüznə başsağlığı verir.

BAŞ REDAKTOR

HƏSƏN
HƏSƏNOV

TELEFONLAR:

Məsul katib: 493-61-02

Şöbələr: 493-59-03 (8 xətlə), 493-69-47, 493-34-13, 493-34-23, 493-59-47, 493-45-18, 493-33-01, 598-84-13.
Reklam və elanlar: 493-82-21, Faks: (99 412) 493-02-80, 598-28-64;
E-mail: info@xalqqazeti.com, xalqqazeti@gmail.com



“Xalq qəzeti”nin kompüter mərkəzində yığılıb və səhifələnilib, “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunub.

ÜNVANIMIZ:

AZ-1000, Bakı şəhəri, Bülbül prospekti, 30.
Şəhadətnəmə 022273

İNDEKS 0282
TİRAJ 7426
SİFARİŞ 1182
QİYMƏTİ 40 qəpik

Çapa imzalanmışdır 00:00